



Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Karlos Alvarado Kesadaya

Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirik. Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 aprel 2018-ci il.

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "Marina Plaza" MMC-nin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərar çıxarılıb. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 1-nə təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC

Amerikalı müşahidəçi: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub



2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. Həmin vaxt mən seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülleten-

lərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmamışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, "Tool Shed Group"-un rəhbəri Ceyson Kats sechki-2018.az saytına açıqlamasında deyib.

O bildirib ki, 2018-ci il prezident seçkiləri də yüksək səviyyədə təşkil olunub. "Əminəm ki, bu dəfə də seçkilər azad və demokratik keçiriləcək. Gənc və müstəqil Azərbaycan seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların quraşdırılması təcrübəsindən başqa ölkələr də yararlanı bilər. Müşahidələrimi əsas götürərək deyə bilərəm ki, seçki günü xalq sərbəst şəkildə öz istədiyini namizədə səs verəcək", - deyər amerikalı ekspert vurğulayıb.

AZƏRTAC

İlin əvvəlindən əhalinin sayı 13387 nəfər artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq martın 1-nə 9911472 nəfərə çatıb. Əhalinin bir kvadratkilometrə düşən sayı 114 nəfər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiye orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Yanvar-fevral aylarında ölkədə 10500 ölüm hali qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 556 nəfər təşkil edib.

AZƏRTAC

"Washington Times":

"Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?"

"Washington Times" qəzetində Şərqi Avropa üzrə aparıcı amerikalı ekspertlərdən biri, Avropa Siyasətinin Təhlili Mərkəzinin böyük əməkdaşı Yanuş Buqayski-nin "Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?" sərlövhəli məqaləsi dərc edilib.


AZƏRTAC xəbər verir ki, müəllif bu materialda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri mövzusunda toxunur. O yazır ki, dövlət başçısı seçkiləri ölkənin tarixində mühüm bir hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilir. Buqayski vurğulayır: "Müasir Azərbaycan ilk müstəqil dövlətin hüquqi varisi-dir və onun suverenliyinin qorunub saxlanması Cənubi Qafqazda və qonşu regionlarda təhlükəsizliyin əsasıdır".

1991-ci ilin oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən andan bəri bu ölkə bir neçə region arasında körpüyə, habelə Avropa, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq və Birləşmiş Ştatlar arasında mühüm

enerji və nəqliyyat qovşağına çevrilib. Ekspert qeyd edir ki, Azərbaycan Avropadan Mərkəzi Asiyaya açılan qapı, NATO materiallarının Əfqanıstana çatdırılması üçün çox mühüm nəqliyyat və tranzit zonasıdır. Yeni nəqliyyat layihələrinin reallaşdırılması ilə əlaqədar Azərbaycan Çin ilə Avropa arasında İpək Yolu üzərində mərkəzi yer tutacaq.

Müəllif Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətini vurğulayaraq yazır ki, 1994-cü ildə "Əsrin kontraktı" imzalanarkən BP şirkəti başda olmaqla xarici ölkələrin neft şirkətləri konsorsiumu Xəzərin Azərbaycana məxsus hissəsində neft yataqlarının işlənməsi və məhsulun pay bölgüsü barədə sazişə daxil oldu. Bu saziş imzalandan sonra Azərbaycan öz neftini məhz Qərba satmağa başladı.

Gələn il Cənub Qaz Dəhlizi istifadəyə verildən sonra Azərbaycan Avropaya təbii qaz satmağa başlayacaq, bu da öz növbəsində Avropanın qaz ilə təchiz olunmasının şaxələndirilməsinə sonbalı töhfə olacaq.



Buqayski bu məqaləsində Dağlıq Qarabağ münafişəsi mövzusunda da yan keçməyib. O yazır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar Ermənistan tərəfindən başlanmış müharibə nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizi, o cümlədən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik yeddi rayonu hələ də Ermənistanın işğalı altındadır. Müəllif vurğulayır ki, azərbaycan-

lı qaçqınların və işğal edilmiş ərazilərdən məcburi köçkünlərin sayı bir milyondan çoxdur.

Bu münafişənin həll edilməsi və işğal altında olan ərazilərin Bakının yurisdiksiyasına qaytarılması üçün beynəlxalq vasitəçilərin yirmi beş ildən bəri davam edən səyləri uğurla başa çatmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münafişəsinə dair qəbul edilmiş dörd qətnamədə

(822, 853, 874 və 885 nömrəli) təsdiqlənir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilər Azərbaycana məxsusdur. Ekspert qeyd edir ki, bu qətnamələr hələ də yerinə yetirilməyib.

Cənubi Qafqaz Avropa üçün strateji əhəmiyyətli bir qovşağa çevrildikcə Dağlıq Qarabağ münafişəsinin beynəlxalq nəticələri, xüsusən Yaxın Şərq ilə Mərkəzi Asiya arasında qonşu regionların təhlükəsizliyinin təmin edilməsi baxımından daha böyük əhəmiyyət kəsb edir. Müəllif Azərbaycan rəhbərliyinin çoxvektorlu siyasətindən bəhs edərək yazır ki, ölkə hökuməti regiondakı bütün tərəfdaşları ilə əməkdaşlıq edir və ölkənin təhlükəsizliyini, suverenliyini və iqtisadi artımını tarazlaşdırmağa çalışır. Buqayski yazır: "Bakının əsas məqsədi milli müstəqilliyi və regional sabitliyi qoruyub saxlamaqdan ibarət olmaldır. Qarşıdakı prezident seçkiləri Azərbaycan vətəndaşlarının öz hökumətinin nailiyyətləri barədə şəxsi rəyini ifadə etməyə imkan verəcək".

AZƏRTAC

Rusiyada yaradılmış seçki məntəqələri prezident seçkilərinə tam hazırdır

Rusiyada yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklər.

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış 17 sayılı Yasamal üçüncü seçki dairəsinin 47 nömrəli seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov AZƏRTAC-a bildirib ki, seçki məntəqəsi seçkilərə tam hazırdır. Hazırda konsulluq uçotunda 1500 Azərbaycan vətəndaşı var. Moskvada və ətraf regionlarda yaşayan, təhsil alan və çalışan Azərbaycan vətəndaşlarının səsvermədə iştirak etmələri üçün

bütün lazımi tədbirlər həyata keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda yaradılmış 57 nömrəli 17 sayılı Yasamal üçüncü seçki dairəsində də seçkilərə hazırlıq işləri yekunlaşıb. Bu barədə AZƏRTAC-a baş konsul Sultan Qasimov məlumat verib. Bildirib ki, bu məntəqədə 854 nəfər konsulluq uçotundadır. Şimal Qərb Federal Dairəsində yaşayan Azərbaycan vətəndaşlarına prezident seçkilərində iştirak etmək üçün yerli orqanlar vasitəsilə müvafiq məlumatlar göndərilir. Bundan əlavə, Sankt-Peterburqdakı baş konsulluğun saytında da bu barədə ətraflı məlumat yerləşdirilib.

Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şu-

rası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyib. Azərbaycanın Bəhreyn ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışıq X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb Nəqliyyat marşrutları-

nın Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini deyib.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı nazirlər konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etməsinin təqdirəlayiq hal olduğunu ifadə edib.

Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksəlmə xətt üzrə inkişaf etdiyinə bariz nümunəsi olduqu-

nu diqqətə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.

X.Xələfov regionda sülhə və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münafişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyaların yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Sergey Lebedev:

Azərbaycanda seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənə davam edir

Azərbaycanda MDB-nin müəssisəsinə inam hissə olunur. Biz Azərbaycan qanunvericiliyini, Azərbaycanın Seçki Məcəlləsini və ölkə Konstitusiyasının müddəalarını əsas götürürük. Əgər hər hansı nöqsanlar aşkar ediriksə, bunu dərhal deyirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib. O deyib: "Martin sonundan başlayaraq

biz Azərbaycanın bir çox bölgələrində olmuşuq. Deyə bilirik ki, çox əsaslı hazırlıq işləri aparılıb və onlar əsasən başa çatdırılıb. Əminik ki, seçkilər yüksək səviyyədə - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə keçiriləcək".

S.Lebedev diqqətə çatdırıb ki, hər yerdə ciddi iş aparıldığı hiss olunur. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları ilə mükəmməl tədbirlər həyata keçirib. Onlar da, öz növbəsində, məntəqə seçki komis-



siyalarının üzvləri ilə seminarlar, treninqlər təşkil ediblər. "Biz, MDB ölkələrindən olan müşahidəçilər, bir sıra dairə seçki komissiyalarında olduq, dairə və məntəqə seçki komissiyalarının üzvləri ilə söhbətlər aparıldıq. Çox yaxşı hazırlıq işlərinin şahidi olduq. Bütün bunlara əsaslanaraq, biz seçkilərin kifayət qədər müntəzəkli və layiqincə keçəcəyini inanla söyləyə bilirik", - deyər MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.

Sergey Lebedev qeyd edib ki, məntəqələrin əksəriyyəti məktəblərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində yerləşir. O, sonda deyib: "Əminəm ki, bu, bir növ bayram-əhval ruhiyyəsi yaradacaq. Mən Azərbaycanda dəfələrlə olmuşam və burada seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənənin şahidi olmuşam. Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram".

AZƏRTAC

Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Şəkkiz namizədin iştirak edəcəyi seçkiləri 51 xarici KİV-in 118 təmsilçisi işıqlandıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.

MSK sədri deyib ki, 4 təşkilat seçkilərdə "exit-poll" keçirəcək. Onların arasında ABŞ və Fransadan bu sahə üzrə peşəkarlar da var.

Qeyd edilib ki, aprelin 11-də səhər saat 8:00-da məntəqələr açıq elan olunacaq. Gün ərzində səsvərmənin gedişi ilə bağlı 5 dəfə açıqlama veriləcək. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu



isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seç-

ki Komissiyası seçki prosesi üçün 38 normativ hüquqi sənəd qəbul edib. Seçkilərlə bağlı müxtəlif maarifləndirici tədbirlər görüldü. Cəzaçəkmə müəssisələrində, müalicə mərkəzlərində seçki prosesinin təşkili üçün müvafiq olaraq Ədliyyə və Səhiyyə nazirlikləri ilə birgə işlər görüldü.

AZƏRTAC

Haluk İpek:

İnanırıq ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçiriləcək

Aprelin 10-da Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpəyin rəhbərliyi ilə Türkdillili Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları 11 aprel prezident seçkilərinə hazırlıqla bağlı görülen işlər barədə məlumatlandırılıb. Bildirib ki, Azərbaycanın hüddurlarından kənarda vətəndaşlarımızın səs vermələri üçün 41 seçki



məntəqəsi yaradılıb. Ölkəmizdəki min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn

rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür. Bundan başqa, 59 ölkəni təmsil edən 894

beynəlxalq müşahidəçi səsvərmənin gedişini izləyəcək. Seçkiləri 51 xarici KİV işıqlandıracaq. MSK fiziki və görmə məhdudiyyəti, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvərmə hüquqlarından istifadə etmələri üçün lazım olan bütün şəraiti yaradıb.

Haluk İpek Azərbaycanda keçirilən prezident seçkilərinə bütün dünyada marağın olduğunu deyib. O, seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə inandıklarını söyləyib.

AZƏRTAC

MSK-da Rusiya nümayəndə heyəti ilə görüş olub

Aprelin 10-da Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Sədr qeyd edib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Səsvərmənin gedişini 894 beynəlxalq, 59 minə yaxın yerli müşahidə-



çi izləyəcək. Bundan başqa, 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi seçkiləri

ışıqlandıracaq. MSK sədri bütün KİV nümayəndələrinə və müşahidəçilərə seçkiləri izləmək üçün hər cür

şəraitin yaradıldığını bildirib.

Nümayəndə heyətinin rəhbəri Lidiya Qumerova bildirib ki, Azərbaycan xalqı seçkilərə hər zaman məsuliyyətlə yanaşır. O, 11 aprel prezident seçkilərinə yüksək səviyyəli hazırlığın görüldüyünü söyləyib. Qeyd edib ki, prezident seçkilərinin şəffaf və ədalətli keçəcəyinə inanır. Qonaq diqqətə çatdırıb ki, nümayəndə heyətinin tərkibində olan təcrübəli müşahidəçiləri seçki prosesini sona qədər izləyəcəklər.

AZƏRTAC

Ukrayna nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıb

Aprelin 10-da Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Mixail Oxendovski Ukrayna MSK-nın nümayəndələrinin bundan əvvəl də Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O, 11 aprel prezident seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçəcəyinə inandığını bildirib. Əlavə



edib ki, nümayəndə heyəti seçki prosesini sona qədər izləyəcək.

MSK-nın sədri Məzahir

Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, müşahidəçilər seçki-

ləri sərbəst izləmək üçün istədikləri məntəqələrə ola bilərlər. Onların səsvərmənin gedişini rahat şəkildə izləmələri üçün hər cür şərait yaradılıb. Sədr qeyd edib ki, min məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs MSK-nın saytından onlayn formada seçkiləri izləyə bilər.

Məzahir Pənahov nümayəndə heyətinə seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərlə KİV-lər barədə məlumat verib, onların maraqlandıran sualları cavablandırılıb.

AZƏRTAC

Türkiyə Ali Seçki Komissiyasının sədri:

Prezident seçkilərinin Azərbaycan xalqına uğur gətirəcəyinə inanıram

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sadi Güvən Azərbaycanda 11 aprel prezident seçkilərinin ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. O, seçkilərin Azərbaycan



xalqına uğur gətirəcəyinə inandığını bildirib.

MSK sədri Məzahir Pənahov hər iki ölkənin bütün sahələrdə, o cümlədən seçki prosesinə hazırlıq məsələlərində qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac duyduğunu söyləyib. O, prezident seçkilərinə hazırlıq işləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırılıb.

AZƏRTAC

Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək qiymətləndirilib

Aprelin 10-da MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahovla keçirilən görüşdə Sergey Lebedev Komissiyanın seçki prosesinin yüksək səviyyədə təşkili istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, seçki prosesində rast gəlinəcək çatışmazlıqların ara-



dan qaldırılması üçün bütün işlər görüldü. Bu isə Azərbaycanda seçkilərə hazırlıq

işlərinin ildən-ilə təkmilləşdiyini göstərir. Sergey Lebedev qeyd edib ki, MDB nü-

mayəndələri bu dəfə də seçki prosesini yaxından izləyəcəklər.

MSK sədri Məzahir Pənahov seçkilərə hazırlıq işləri barədə ətraflı məlumat verib. O bildirib ki, seçki prosesinin şəffaf, normativ hüquqi əsaslara uyğun keçirilməsinin təmin olunması üçün MSK tərəfindən bütün işlər görüldü. Sədr MDB-nin müşahidə missiyasının ölkəmizdə keçiriləcək prezident seçkilərini izləməsinə yüksək qiymətləndirdiyini deyib.

AZƏRTAC

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti MSK-da olub

Aprelin 10-da Belarus Milli Məclisinin komissiya sədri Valentin Mixnevici rəhbərlik etdiyi MDB Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Seçkilərə hazırlıq işləri yüksək səviyyədə görüldü, zəruri şərait yaradılıb. Seçkiləri 50-dən artıq beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. KİV nümayəndələrinə seçki prosesini işıqlandırmaq üçün hər cür şərait yaradılıb. Bundan başqa, 890-dan çox beynəlxalq müşahidəçi və 59 minə yaxın yerli müşahidəçi səsvərmənin gedişini izləyəcək.



Nümayəndə heyətinin rəhbəri Valentin Mixnevici görülen işləri yüksək qiymətləndirib. O, aprelin 11-də məntəqələrdə səsvərmə prosesini yaxın-

dan izləyəcəklərini bildirib. Nümayəndə heyətinin rəhbəri seçkilərin demokratik standartlara uyğun, şəffaf keçiriləcəyinə inamını ifadə edib.


AZƏRTAC

Qazaxıstan MSK-nın sədri:

Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görüldü

Aprelin 10-da Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Berik İmaşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə Berik İmaşev 11 aprel prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi nümayəndə heyətinin üzvləri bu sahədə peşəkarlardan ibarətdir. Bundan əvvəl, Rusiyada prezident



seçkilərini müşahidə etdiklərini diqqətə çatdıran qonaq ölkəmizdə seçkilərə hazırlıq prosesi ilə tanış olduqlarını bildirib. O deyib ki, Azərbaycanada prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görüldü. Qazaxıstan

MSK-nın sədri müşahidəçilərin seçkilərin nəticələrinə obyektiv rəy verəcəklərini söyləyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin şəffaf, ədalətli şəkil-

də keçiriləcəyinə əminliyini ifadə edib, bu istiqamətdə görülen işlər barədə ətraflı məlumat verib. O, prezidentliyə namizədlər üçün təbliğat-təşviqat dövründə bərabər şərait yaradıldığını, bununla bağlı heç bir problemin yaşanmadığını vurğulayıb. Məzahir Pənahov qeyd edib ki, hər bir şəxs səsvərmə prosesini MSK-nın veb-saytından onlayn formada heç bir məhdudiyyət olmadan izləyə bilər. MSK sədri seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilərlə, KİV-lər barədə də məlumat verib.

AZƏRTAC

Stiven Kalonzo Musyoka:

Azərbaycanda seçqiqabağı mühit heyranedici dərəcədə sakitdir



Azərbaycanda, gözəl Bakı şəhərində olduğum üçün xoşbəxtəm. Mənim təmsil etdiyim partiya Mərkəzi Demokratik İnternasional Qrupunun üzvüdür və biz sabah keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycandayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Keniyanın keçmiş vitse-prezidenti, Narıncı Demokratik Hərəkatın partiya rəhbəri, Keniyada ən böyük müxalifət qrupu olan Milli Super İttifaqın koalisiya üzvü Stiven Kalonzo Musyoka deyib.

"Rəsmi təşviqat kampaniyası artıq bitib. Azərbaycanda seçqiqabağı mühit heyranedici dərəcədə sakitdir. Mən seçkilərə sadəcə uğurlar, layiqli namizədin qalib gəlməsini arzu edirəm. Sabah mən şəhər kənarına gedəcəyəm. Təxminən Bakıdan 20-30 dəqiqəlik məsafədə olan şəhərdə müşahidəçi olacağam. Ümid edirəm ki, şəhər təzədən seçki məntəqəsinin açılışını müşahidə edə biləcəyəm, həmçinin bağlanaşda da iştirak edəcəyəm. Azərbaycanlılara gözəl günlər arzu edirəm", - deyə o qeyd edib.

AZƏRTAC

Klod Monike:

Biz Azərbaycana böyük maraq göstəririk




söyləyib.

"Proseslərin düzgünlüyünü, demokratik və beynəlxalq standartlara cavab verib-vermədiyini müəyyən etməliyik. Azərbaycanı bir qədər tanıyan biri olaraq deyə bilərəm ki, ərazisinin bir hissəsi işğal altında olan, müstəqillik tarixi 30 ildən az bir müddəti əhatə edən bir ölkə üçün Azərbaycan yaxşı mövqedədir. Digər Sovet İttifaqı ölkələri ilə müqayisə etsək, deyə bilərəm ki, Azərbaycan belə bir çətin kontekstdə özünü çox yaxşı idarə edir. Hətta o, digər ölkələr üçün nümunə ola bilər", - deyə Klod Monike bildirib.

AZƏRTAC

Simon Pitermen:

Azərbaycanda keçirilən seçkilərin sayı artdıqca, bu ölkədə daha çox inkişaf hiss edilir



Mən Belçikadan Azərbaycana aprelin 11-də burada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Hazırda bir araşdırma mərkəzində siyasi analitik olaraq çalışıram. Azərbaycana ilk gelişim deyil. Yeniden bu ölkədə olmaqdan məmnunluq hissi keçirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Lyej Universiteti və Brüssel Universitetinin professoru Simon Pitermen bildirib.

Belçikalı professor deyib: "Düşünürəm ki, hər şey qaydasında olacaq, çünki bu, Azərbaycanda keçirilən ilk seçkilər deyil. Fikrimcə, Azərbaycanda keçirilən seçkilərin sayı artdıqca bu ölkədə daha çox inkişaf hiss edilir".

AZƏRTAC

GƏRGİN ƏMƏK ÖZ BƏHRƏSİNİ VERİR



Gəncə şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı təhsil sahəsində də çox ciddi addımlar atılmışdır. Təhsil müəssisələri əsaslı təmir olunmuş, yeni yardımçı binalar inşa edilmiş, maddi-texniki bazası və təchizatı zənginləşdirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, təhsilə də göstərdiyi misilsiz diqqət və qayğının bariz nümunəsidir ki, artıq məzunların səsi dünyanın ən reytingli universitetlərindən gəlir. Bu gün sözün əsl mənasında Gəncə məzunları tələbə adına yüksək ballarla layiq görül-məsi ilə nümünədir. Zəngin pedaqoji potensialı olan müəllimlər Azərbaycanın inkişafına sanballı töhfə verəcək gənclərin hazırlanmasında yüksək peşəkarlıq və fədakarlıq göstərirlər.

Şəhərdə yeterincə nümunəvi təhsil müəssisələri vardır. Onlardan ən gənc olan 21 saylı tam orta məktəbdən danışmaq istərdik. Mü-

sahibimiz uzun müddət həyatını təhsilə sərf etmiş ziyalı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üz-vü, **21 saylı tam orta məktəbin direktoru Vidadi Kəliyevdən** təhsil ocağının nə-iliyyətlərindən danışmağı xahiş etdik. O qeyd etdi ki, respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, təhsil haqqında Dövlət Strategiyasında insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsinə və idarə edilməsinə reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana keçilmişdir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyən-ləşdirilib, təhsil işçiləri qarşı-sında yeni, məsul vəzifələr qoyulmuşdur. Məlumat üçün bildirim ki, məktəbin yerləşdiyi "Sevinc" massivi adlanan ərazi 1999-cu illər-də salınımışdı. Bu ərazidə 150-yə yaxın ailə yaşayırdı ki, onlar uşaqlarını şəhər-dən 7-8 km aralı olan məktəblərə çətinliklə aparıb-ge-tirirdilər, qışda isə daha çə-tin olurdu. Bu uşaqlar də-mək olar ki, şəhərin 27 məktəbinə səpələnmişdilər. Ürəyimin səsi ilə, ailəməz məxsus olan 18 otaqlı mən-zili xeyriyyəçi kimi məktəbin istifadəsinə verdim. Qəsəbə sakinlərinin və 11 nəfər mü-əllimin köməyi ilə tez bir za-manda 301 şagird burada təhsil almağa başladı. Kollektiv məşğələlər, əlavə dərslə yanaşı güclü təbliğat

işini apardılar. Getdikcə şa-gird axını özünü göstərdi. Dövlətin diqqət, qayğısı və dəstəyi ilə 2006-cı ildə 640 yerlik müasir, ikimərtəbəli məktəb binası inşa olundu və 701 şagird burada təhsil almağa başladı. Bu gün məktəbimizdə 1492 nəfər şagirdin təhsili ilə 107 müə-lim məşğuldur. Pedaqoji kollektiv, şagirdlərə mü-kəmməl təhsili və vətənpə-vərlik tərbiyəsinin aşılma-sı üçün bütün qüvvələrini səfərbərliyə almışdır. Təhsil ocağı 2011-2012-ci ildə "İlin ən yaxşı məktəbi" müsabi-qəsinin qalibi seçildi. 2016-2017-ci tədris ilinin nəticəsi daha ürəkəcan olmuşdur. Belə ki, məzunlardan 4 nə-fər Naxçıvanıslı adına hərbi liseyə qəbul olunmuş, 17 məzun ən yüksək balla rey-tinqli ali məktəblərə daxil ol-muşdur. Valideynlərlə mü-təmadi görüşlər, "açıq qapı" günlərinin keçirilməsi ənənə seçilmişdir. Valideynlər mətəmədi məktəbdə olur, uşaqlarının dərsində oturur, mənimsəmə və yaradıcılığın-nı şahidi olurlar. Məktəbdə əlaqi və zərbəçi şagirdlər arasında oxumaq rəqabəti yaranmışdır ki, bu da zəif oxuyan uşaqlara nümunə olaraq onları da həvəsləndir-ir. Hər tədris ilində bütün fənlərdən 2-3 dəfə imtahan gətürülür, qiymətləndirilir və müzakirə olunur. Bu iş mü-əllimlərin də üzərinə məsu-liyyət qoyur.

Məktəbdə şagirdlərin asudə vaxtlarının təşkili üçün maksimum şərait ya-radılmışdır. Vaxtaşırı bilik

yarışları, viktorinalar, müsabi-qələrin keçirilməsi öz bəh-rəsini verir. Məktəbdə eyni zamanda şagirdlərdə vətən-pərvərlik tərbiyəsinin aşılma-sı, vətəni qorumaq, layiq-li vətəndaş kimi böyümək, mənəvi kamilliyə uyğunlaş-mək kimi yüksək keyfiyyət-lərin aşılınması üçün mü-təmadi, rəngarəng tədbirlər gündəmədir. Məhz bunun nəticəsidir ki, "Şahin" hərbi-idman oyunları komandası dəfələrlə şəhər çempionu olmuşdur. Məktəbin şa-girdləri arasında karate-də və kin-q-boksinq üzrə dünya çempionları vardır. Onu xü-susilə qeyd etmək olar ki, müəllimlərimizin əməyi hə-mişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə pedaqoqlardan Hüse-y-nova Gülnar "İlin ən yaxşı müəllimi" və Qasimov Məs-tan ölkə Prezidentinin mü-vafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Vidadi müəllim eyni za-manda poeziya həvəskarıdır. "Könül tərənələri", "Ana həsrəti", "Dünya, gördüm özünü" kimi oxunaqlı şeir ki-tablarının müəllifidir. Şair tə-biətlə bu insan, eyni zaman-da gözəl saz ifaçısıdır. Sə-daqlətli dost, qayğıkeş ata-dır. 3 övladı da onun bu şə-rəfli yolunu davam etdirir.

Söhbətimizin sonunda məlum oldu ki, Vidadi müə-lim aprelin 4-də 55 yaşını qeyd edir. Biz də ona yeni-yeni nailiyyətlər arzulayırıq.

Zabit XƏLİLOV, "Respublika".

Dünya Azərbaycanlıları

Odessadakı soydaşlarımız



rimiz arasında birlik və həmrəyliyin təmin olunma-sında məqsədyönlü iş aparır. Biz təşkilatın birinci müavinini Namiq Talibovla söhbət edərkən o bu ölkə-də yaşayan azərbaycanlı-ların sürətlə təşkilatlanma-sı prosesindən danışaraq dedi:

—Müasir, müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan həmvə-tənlərimizin siyasi istinad-gahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxın-dan iştirak etməyi özünün ali məqsədlərindən biri ki-mi dəyərləndirir.

Ulu öndər, dahi şəxsiy-yət Heydər Əliyev Ukray-na da yaşayan azərbay-canlıların həmrəyliyi nami-nə təşkilatı-hüquqi tədbirlərlə yanaşı, həm də mü-kəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın vahid ideya ətrafında bir-ləşməsi ön plana keçilmiş-dir. Heydər Əliyevin Ukraynaya səfərlərinin proq-ramına azərbaycanlılarla görüşlərin daxil edilməsi, diaspor quruculuğu sa-həsində mühüm qərarların qəbulu və onların icrası həmvətlərimizin mü-təşəkkilliyini, mənəvi inteq-rasiyasını, ən nəhayət, təşkilatlanmasını sürətlən-dirmişdir.

Dünya Azərbaycanlıları-nın 2016-cı ilin iyununda Bakıda keçirilən IV qurul-tayı Odessa vilayətində

yaşayan həmvətlərimiz arasında birliyin daha da möhkəmlənməsi, diaspor təşkilatının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və möv-qələrinin güclənməsini, Azərbaycan diasporunun mü-təşəkkil qüvvəyə çevril-məsini qürur hissi ilə qeyd etmişdir.

Vurğulamaq lazımdır ki, Odessada yaşayan soy-daşlarımızın birgə səyi nə-ticəsində Dünya Azər-baycanlılarının Həmrəyliyi, Novruz bayramı, Respubli-kə Günü, Qurban bayramı, Qurtuluş Günü, ulu öndər Heydər Əliyevin ad günü və digər milli bayramları-mız təntənə ilə qeyd olu-nur. Bayram mərasimləri-nə azsaylı xalqların nü-məyəndələri də dəvət olunur, mahnı və rəqs ansamblı-nın üzvləri maraqlı proq-ramla çıxış edirlər.

Odessada 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı mü-tə-madi olaraq anim mə-ra-simləri keçirilir, zaman-za-man türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan, terrorçu vəhşi erməni daşnakları ilə bağlı kitablar, jurnal və sənədi filmlər nümayiş etdirilir.

Odessadakı azərbay-canlılar arasında idmanın müxtəlif növləri üzrə çem-pion olanların sayı illərlə artır. Əlbəttə, biz bundan qü-rur duyuruq. Bu sahədə məşqçilərdən Azər Mustafəyev, Nuraiddin Əlibəyli-nin fəaliyyəti danılmazdır.

İdmançı Ramil Hacıyev, boks üzrə olimpiya və dünya çempionudur. Namiq Talibov sözünə davam edərək vurğuladı ki, Odessadakı diasporun xətti ilə mətəmədi olaraq kimsəsiz, aztəminaltı uşaqlara, hərbi hospitalda-kı xəstə insanlara yardım-lar göstərilir. Şübhəsiz ki, bu da insanları razı salır.

Milli diasporumuzun tə-şəkkül tapmasında dias-por fəallərindən Natiq Əli-yev, Firon Pirverdiyev, Müsəllim Əliyev, Elxan Ta-ğıyev, Kaman Əliyev, Əbülfət Əliyev, Famil Na-ğıyev, hüquq elmləri dok-toru, professor Mehman Dəmirli, Əlirza Məhə-mədzadə, Mehman Abba-sov və başqalarının adları-nı fərhələ çəkmək olar.

Müsahibimizə onlara q-vurğuladı ki, Odessa vi-layətində Azərbaycan Pre-zidentini cənab İlham Əli-yevin sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi-nə geniş hazırlıq işləri apa-nılır.

Söhbəti qələmə aldı: Qadir ASLAN, "Respublika".

ECAZKAR SƏSİN QÜDRƏTİ

O, ecazkar səsinin qüdrəti ilə opera sənətində ən uca zirvələri fəth edir; ifa etdiyi rollar dünyanın ən möhtəşəm səhnələrində ona əbədi sənətkar şöhrəti gətirir. Heç kimi bənzəməyən üslubu, imzası ilə zamanında əfsanəyə dö-nən opera ifaçıları ilə bir sırada dayanır; milli opera sənətimizin yeni bir inkişaf dövrü-nün yaradıcısı olur. Səhnəmizin Koroğlu, Faust, Otello, Vafiqi kimi sevilir. Azərbaycan, rus, ələca də dünya operasının ən nadir incilərində yaratdığı tək-rarsız obrazlar geniş yaradıcılıq diapozonunun təsdi-qi kimi səslənir.

Lütfiyar İmanov yaz gün-lərinin birində 1928-ci il ap-relin 17-də Sabirabadda dünyaya gəlir. Atası Müs-lüm kişi bu balaca körpənin nə vaxtsa xəzan görməyən əbədi bahar ömrürlü ifaçılıq sənətinin yaradıcısı olaca-ğını yəqin ki, ağına belə gətirməzdi. O zaman hələ beşikdə uyuyan Lütfiyarın Amerikanın, İtaliyanın, Fransanın, Türkiyənin, Ya-poniyanın, Çexoslovakiya-nın, Macarıstanın, Hindis-tanın, Suriyanın ən nüfuzlu konsert salonlarında oxu-yacağını kim düşünə bil-erdi?!

Lütfiyar məktəb illərində rəssamlığı ilə müəllimlərin diqqətini çəkir. Əl işlərinə baxanlar onun rəssam ola-cağını düşünür. Xüsusi şövqlə rəssamlıqla məşğul olsa da, məktəbi Lütfiyar qəlben səhnəyə daha çox bəqlənir. Sənətə sonsuz sevgisi ilə Sabirabad Dövlət Musiqili Dram Teatrına gəlir. Rəhbərlik onun sufiyur ştatına qəbul edir.

İşinə son dərəcə ciddi, məsuliyyətlə yanaşan Lütfiyar tamaşalarda aktyor kimi oynamaq arzusu rahat buraxmır. Tamaşaların birində xəstələnən ifaçını uğurla əvəz edəndən sonra teatrın rəhbərliyi onu aktyor ştatına köçürür. Beləliklə, sufiyurqluqla həmişəlik vidalaşan Lütfiyar tamaşalarda aktyor kimi iştirak edir. Gənc aktyor onu qarşıda gözələn sərfəli sənət yolunun ilk səhifələrini də bu teatrdə yazır.

Bədii özəfəliyyət kollektivlərinin respublika müsabi-qəsində fərqlənən Lütfiyar Asef Zeynalı adına Musiqi Məktəbinə imtahan qəbul olunur: dövrünün tanınmış müəllimlərindən olan Aleksandr Akimoviç Milovanovun sinfində vokal sənətinin sirlərini yiyələnir. Musiqi məktəbində oxuyar-kən Azərbaycan radiosu xoruna solist qəbul olunur. "Arar" kinoteatrında şənbə və bazar günləri axşam se-anslarından öncə solo kon-sertlərə çıxış edir. Bu çıxış-lar Lütfiyar İmanovu mü-ğənni kimi şöhrətləndirir.

İfaçının üslubu, yüksək səhnə mədəniyyəti, reper-tuar seçimi tamaşaçıların nəzərindən yayınmır. Tələ-bə Lütfiyar solo konsertlə-rində ifa etdiyi hər mahnını müğənni-aktyor kimi təq-dim etməyə çalışır. Özü-nə qarşı son dərəcə tələbkər olan Lütfiyar daim öyrənməyə can atır, musiqi məktəbini bitirəndən sonra ali təhsil almaq üçün sə-nədnlərini konservatoriya-ya verir. Sənət kumiri kimi sevdiyi Bülbülün qarşı-sında imtahan verir. Lütfiyar dinləyən Bülbül abituriyen-tin səh imkanlarını bəyənir, lakin onun yasını vurğula-yaraq yaradıcılıqla məşğul olmağını tövsiyə edir. Bülbül sənət imtahanında gör-düyü 28 yaşlı abituriyentin yaxın zamanda Koroğlu obrazında ona dublyor ola-cağını təsəvvürünə belə gətirir.

Konservatoriyaya daxil ola bilməyən Lütfiyar Musi-qi Komediya Teatrına üz tutur. Bu teatrdə Şubay, Bəxtiyar (S.Ələsgərov, "Ul-duz"), Aşiq Mərad (S.Rüs-təmov, "Durna"), Sərvər (Ü.Hacıbəyli, "O olmasın, bu olsun"), Vəli (Ü.Hacı-bəyli, "Arşın mal alan"), Heydər bəy (R.Mustafəyev, V.Adigözəlov, "Hacı Qara") kimi rollar oynayır. Teatrdə çalışdığı illərdə Lütfiyar İmanov aktyor he-rətiləndə səh imkanları ilə fərqlənir, obraz yaradıcılı-ğında parlaq ifa çalarlarına üstünlük verir.

Musiqili Komediya Teat-rında oynadığı rollarda çox-cəhətli yaradıcılığının çox-saylı istiqamətləri üzə çıxır. Müxtəlif səpkili xarakterləri yüksək məharətlə oynama-sı aktyorluq bacarığından qaynaqlanır. O, hər obrazı tipik xüsusiyyətləri ilə ya-radır; ən görkəmli gülüş usta-ları ilə səhnəni cəsarətlə bölüşür. "Arşın mal alan"da Vəli obrazına özünün sə-nətkar möhürünü vuran Lütfəli Abdullayevə dublyor olmaqdan belə çəkinmir və görkəmli komikin Vəlisin-dən tamamilə fərqli bir ob-ras yaratmağa müvəffəq olur.

Lütfiyar İmanovun Musi-qili Komediya Teatrındakı çıxışları incəsənət aləmin-də böyük maraqla qarşıla-nır. Tezliklə Opera və Balet Teatrına aldığı dəvət təle-yində işıqlı yollar açır. Bu sənət ocağı Lütfiyar İma-nov üçün əsl sənət məktə-bini əvəz edir; teatrdə gör-kəmli opera müğənnisi kimi yetişir. Niyazi, S.Ələsgə-rov, S.Rüstəmov, C.Cahangirov, R.Mustafəyev gənc müğənniyə xüsusi qayğı ilə yanaşırlar. Teatrın səhnəsində Koroğlu, Vafiq, Azad, Balas, Əlyar, həm-ci-nin dünya şöhrətli Faust, Otello, Hersoq, German, Xoze, Kavaradosi, Rada-mes kimi obrazlara həyat verir.

Lütfiyar İmanov peşəkar

ifaçılığı ilə tamaşaçıları i-nandırmağı bacarır, zala hakim olur. Oynadığı rollar-da fərqli keyfiyyətləri ilə özünü təqdim edir. Nailiy-yyətlərini isə Tanrının bəxş etdiyi nəhayətsiz istedadla bərabər, böyük zəhmətlə qazanır. Qısa müddətdə rus dilini mükəmməl şək-il-də öyrənir. Rus dilində oy-nadığı tamaşalar, ifa etdiyi vokal əsərləri və mahnılar-la hamını heyrtləndirir. Aydın diksiyası, sözlərin düzgün tələffüzü, nümunə-vi səhnə orfoepiyası peşə-kar ifaçılıq sənətinin əsas xüsusiyyətlərindən sayılır-dı.

O, 1960-cı ildə F.Əmiro-vun "Sevil" operasında Ba-las, R.Mustafəyevin "Vafiq" operasındakı Vafiq rol-u ilə də öz sözünü deyir. Balas rolunu az öncə Rəşid Beh-budov canlandırsa da, Lütfiyar İmanov növbəti sənət imtahanında da uğur qaza-nır. Realist oyun tərz-i Balas rolunda fərqli ifa boy-a-ları ilə səhnə təcəssümü-nü tapır. Aktyor Balasın müs-bət cəhətlərinə də diqqət yetirərək yaşadığı həyatı, qarşılaşdığı faciələri özü-nəməxsus sənətkarlıqla təqdim edir.

Şarl Qunonun "Fa-ust"unda baş rolun ifası ilə Lütfiyar İmanov potensial imkanlarının nə qədər ge-niş olduğunu bir daha gös-tərir. Gərgin məşqlər, nə-hayətsiz axtarışlar özünün bəhrəsini verir. 12 dekabr 1961-ci ildə oynanılan ilk premyerada onun tək-rarsız ifası parlaq sənət uğuru ki-mi qeyd olunur.

Böyük Teatrdə Bizenin "Karmen" operasında Xoze rolunda çıxış etmək Lütfiyar İmanov üçün növbəti imtahan olur. Bu mötəbər sənət mədəbində "Koroğlu" operasındakı müvəffə-qiyyətinin təsadüfi olmadı-ğını bir daha göstərir. Lütfiyar İmanovun Xozesi Moskvanın sənət həyatın-da əlamətdar hadisəyə çevrilir, görkəmli sənətsü-naşların və tələbkər tama-şaçıların rəğbətinə qazanır. Az sonra Kremlin Qurtul-tay sarayında da Xozeni müvəffəqiyyətlə oynayır.

Lütfiyar İmanovun ob-razları milli opera sənətimiz-in yaddaqaalan səhifələrini təşkil edir. Zəhiri effektlərə uymayan aktyorun obraz-ları həyatiliyi, qüvvətli real-izmi, xarakterlərin psixoloji məzmunu ilə də seçilir. İ.Offenbaxın "Qofmanın nağılları"nda Qofman, C.Verdinin "Trubador"unda Manriko, "Rigoletto"sunda Hersoq onun sənətdə qazandığı uğurlarıdır. İfa etdi-yi obrazlarla o, neinki keç-miş SSRİ məkanında, eyni zamanda, bir çox xarici ö-lkələrdə görkəmli opera müğənnisi kimi sevilir. Vax-tilə SSRİ məkanında SSRİ Xalq artistləri Yelena Ob-rastsova, İrina Arxipova, Tamara Milişkina, Zürab Andapapizidə bir sırada onun da sənətkar adı şə-rəflə çəkilir. O, 1967-ci ildə respublikanın Xalq Artisti fəxri adına layiq görülür.

C.Verdinin "Otello" ope-rasında Lütfiyar İmanov ən uca sənət zirvələrindən bi-rini fəth edir. Tamaşaçıları Otellonun məhəbbətinə, könül duyğularına, qıs-qancılığına inandırır. Otello ifaçılarını təqlid etmədən tutduğu orijinal yaradıcılıq yolu onun səhnə estetikası-nı aydın səciyyələndirir. Lütfiyar İmanov özünün üs-lubu ilə heç kimə bənzəmir, Otellonun daha çox insani keyfiyyətlərini ön plana çə-kir. Səh imkanlarından mə-hərətə yaranılaraq obra-zın mənəvi dünyasını yarat-mağa müvəffəq olur.

O, vokal sənəti üzrə ali təhsil ala bilməsə də, nə-hayətsiz şöhrəti tək-cə keç-miş SSRİ məkanında deyil, eyni zamanda, xarici ölkə-lərdə də geniş yayılır. Layiq olduğu şöhrətə gərgin məşqlər, davamlı axtarış-lar, ağır zəhmət bahasına nail olur. Moskvada Böyük Teatrdə, daha sonra isə İtaliyanın Milan şəhərində "La Skala" teatrında keçdi-yi təcürbə kamil sənətkar kimi püxtələşməsində



müstəsna rol oynayır. Əvəzsiz xidmətlərinə görə 1977-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görü-lür.

Konsert ifaçılığı Lütfiyar İmanovun çoxcəhətli yaradıcılığının əsas qollarından biridir. İttifaqlar evinin Sü-tunlu salonunda, Kremlin Qurtulaylar Sarayında, Krasnoyarsk diyarında, Ar-xangelsk vilayətində Lütfiyar İmanov zəngin reper-tuarla çıxış edir. Onun reper-tuarında təsadüfi mahnılar-la heç vaxt qarşılaşmaq ol-mazdı. Tərtib etdiyi reper-tuar yaradıcılıq siması, keç-di-yi sənət yolunun təzahü-rüdür. Aktyorun səh imkan-ları, peşəkarlığı ona yeni şöhrət gətirir. İstər italyan klassiklərinin, istər rus klassiklərinin, istərsə də milli musiqi əsərlərini eyni məhəbbətlə oxuyur. M.Qlinkanın, S.Raxmani-novun, P.Çaykovskinin vo-kal əsərlərini, İ.Duna-yevskinin, V.Solovoyev-Se-doyun, Y.Frenkelin nəğmə-lərini keçmiş SSRİ-nin nü-fuzlu konsert salonlarında ifa edir. Lütfiyar İmanovun konsert proqramlarında milli musiqimizi, xalq mahnılarını da məhəbbətlə təbliğ edir. İfasında səslə-nən "Azərbaycan maralı", "Evləri var xana-xana", "Qalalıyam", "Ay Laçın", "Küçələrə su səpmişəm" kimi xalq mahnılarının bən-zərsiz ifası ilə müxtəlif xalqların, millətlərin ürəklə-rinə yol tapır. "Görüş", "Ko-roğlu", "Səhər", "Ulduz", "Sevil" kimi ekran əsərlə-rindəki tək-rarsız ifaları bu gün də tamaşaçıların ruhu-na oxşayır.

Çoxcəhətli yaradıcılığın-da bəstəkarlıq fəaliyyəti də mühüm yer tutur. M.Füzulinin, Yunis Əmrənin, M.Ş.Vazehin, C.Cabbarlı-nın, B.Vahabzadənin, Şəh-riyarın, Nigar Rəfibəylinin, M.Gülgünün sözlərinə olan bəstələri milli musiqi xəzi-məmizin incilərindən sayılır. Bu mahnılar onun bəstə-karlıq istedadının parlaq ifadəsidir.

Dövrünün canlı klassik-ləri sayılan SSRİ Xalq ar-tistləri Bülbül, Rəşid Beh-budov, Tixon Xrennikov, Otar Taktakışvili kimi sə-nətkarlar onun ifaçılıq mə-hərətini çox yüksək dəyərləndirirlər. Layiq olduğu sə-nətkar şöhrətinə qovuşan Lütfiyar İmanov illər keçən-dən sonra qapıları üzünə qapadılan konservatoriya-da professor kimi pedaqoji fəaliyyət göstərir. Yeni sə-nətkar nəslinə vokal sənə-tinin sirlərini öyrədir. Və dövlətimiz tərəfindən sənə-tinə verilən yüksək dəyərlər-lə Müstəqil Azərbaycan-cının "Şöhrət" və "İstiqlal" or-denləri ilə təltif edilir.

Lütfiyar İmanov sonuncu dəfə 73 yaşında "Koroğlu" operasında şah rollarından biri sayılan Koroğlu obrazı ilə Qıratın belində səhnəyə çıxır. Unudulmaz sənətkar növbəti dəfə ifaçılıq məha-rəti ilə hamını heyrtləndir-ir. İlk dəfə 1959-cu il mayın 5-də bu rol-u ilə səhnə-yə çıxan 30 yaşlı Lütfiyar İmanov 43 ildən sonra be-ləcə səhnə ilə vidalaşır.

İllər keçəcək...Opera səhnəsinə yeni-yeni sənət-çilər qədəm qoyacaq. Ko-roğullar, Faustlar, Xozələr alqışlarla qarşılanacaq. La-kini Lütfiyar İmanovun ya-ratdığı obrazlar yene də ecazkar səsinin qüdrətində

olmaz ucağı ilə hamını heyrtləndirəcək. Əbədiya-şar sənətin gücü də məhz bundadır...

Hatəm ƏSGƏROV, rejissor.

Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ

Ölkədə həyata keçirilən uğurlu islahatların indikato-rundan olan daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər innovasiyaların tət-biqi, xidmətlərin geniş şək-il-də elektron müstəviyə ke-çirilməsi, prosedurların sadə-ləşdirilməsi, müddətlərin azaldılması bu sahədə iqtisadi aktivliyi artırmaqda şəf-faflıq, elçətanlıq və vətən-dəş məmnunluğunu təmin edir. Bu işlərin davamı ola-raq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən apre-lin 9-da "Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ təbtiqlər və vətəndaş məmnunluğu" mövzusunda işgü-zar Dialoq keçirilib. Tədbir-də daşınmaz əmlakın qey-diyyatı sahəsində çalışan

özlə sektor, Qeyri-Hökumət Təşkilatlarının nümayəndə-ləri, rieltorlar, müstəqil ekspertlər və media nü-mayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ə-mək Məsələləri Dövlət Komitəsi Yəmədin Daşınmaz Ə-m-lakın Dövlət Reyestri Xid-mətinin reisi Hikmət Mustafəyev bildirib ki, sosial fak-torlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaş-dırılması və vətəndaş məm-nunluğunun artırılması məq-sədi ilə bu sahədə mütəma-di olaraq yeniliklər edilir. Da-şınmaz əmlakın qeydiyyatı sahəsində yeni mərhələ

olan elektron çıxarışın tətbi-qi, elektron arxivlərin forma-laşdırılması, onlayn əmlak kalkulyatorunun istifadəyə verilməsi, çıxarışlarla bağlı məlumatların alınmasının və mü-raciətlərin edilməsinin elektron müstəviyə keçmə-sini bu sahədə müasir ya-naşmaların başlanğıcı kimi qiymətləndirmək olar. Və-təndaşlar üçün çoxmərtəbə-li yaşayış binalarından alın-an mənzillərə dair çıxarışın mövcudluğu ilə bağlı məlu-matın öncədən real rejim-də öyrənmək imkanlarının ya-radılması da bu qəbildən olan innovasiyalardandır.

Məmnunluq prinsiplərini təmin edən sosial layihələr-dən olan Kütləvi çıxarış kampaniyaları, mobil ofislər vasitəsilə isə vətəndaşların

ünvanlarında qeydiyyat xid-mətləri göstərilir. Ötən il ə-rzində 20, cari ildə isə 10-a yaxın Kütləvi çıxarış kampa-niyası keçirilib.

Bu işlərin nəticəsi olaraq Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə nü-fuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesa-batlarında öm yerlərdə qe-rarlaşıb. Təbtiq edilən innovativ xidmətlər ötən il ərin-də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının ümumi sayında 14,5%, ilkin qeydiyyatda 18,5% artıma səbəb olub. Komitə tərəfin-dən istifadəyə verilən 37 elektron xidmətin 24-ü da-şınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.

Noriman CAVADOV, "Respublika".

Zaqatala: tibbi müayinəyə dövlət qayğısı

Ölkəmizdə səhiyyənin inkişafı son iki onillikdə yüksək zirvələrə fəth edib. Vaxtilə bəzi xəstəliklərin müalicəsi üçün xarici dövlətlərə üz tutanlar bu gün Azərbaycan səhiyyəsində dünya səviyyəli xidmətlərin olduğundan, həkimlərimizin yüksək peşəkarlığından itixarla danışır və bundan hədsiz qürurlandıqlarını bildirirlər. Bu gün ölkəmizin, demək olar, bütün regionlarında müalicə-diaqnostika mərkəzləri, yeni bey-nəlxalq standartlara cavab verən, tibbi inventar-avadanlıqlarla, dərman preparatları ilə təmin olunan səhiyyə müəssisələri fəaliyyətdədir. Daha kəndli respublikanın paytaxtında yox, öz regionundakı səhiyyə ocağında qayğılarını həll edə bilir. 186 həkim, 609 nəfər orta tibb işçisinin çalışdığı Zaqatala Rayon Mərkəzi Xəstəxanası 250 cərpayılıqdır. İstər mərkəzi xəstəxanada, istərsə də kənd və qəsəbələrədəki səhiyyə ocaqlarında əhaliyə lazımı səviyyə-də xidmət göstərilməsinə xüsusi diqqət yetirilir, - deyər yuxarıdakı fikirlərini şərh edən **baş həkim Məcid Əliyev** söhbətinin davamında aşağıdakıları bildirdi.

—Bəli, sözün həqiqi mənasında əhalinin sağlamlığı naminə həyata keçirilən bütün tədbirlər, ən başlıcası da onların vaxtılı-vaxtında tibbi müayinədən keçirilməsi, sosial qayğıların ana xəttidir. Axı, bu Hippokrat andı içən, həmişə ömür keşikçisi kimi çağırılan səhiyyə işçisinin müqəddəs borcudur. Rayonumuzda olan şəkərli diabet, vərem, onkoloji, psixiativ xəstələr dispanser qeydiyyatında olmağa yanaşı, dəim lazımı xidmət, dərman preparatları ilə təmin edilir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə xəstəxanamızda fluorografiya aparatı götürülmüş və istifadəyə verilmişdir. Hamilə qadınların tam müəşəkkil müayinəsini təşkil etmək üçün həkim briqadaları yaradılmış və həftəlik müayinələr

təşkil olunmuşdur. Briqadaların işinin səmərəliliyini artırmaq məqsədilə 2 Portativ Ultrases müayinəsi cihazı və laborator müayinələrin təşkil üçün dəstə alınıb həkimlərin istifadəsinə verilmişdir. Bu gün rayonumuzda 50-yə yaxın ailə həkimləri fəaliyyət göstərir. Zaqatalalılarla həmsöhbət olansız həkimlərimizdən Rəna Sultanovanın, Mehriban Hüseynovanın, Məmmədərəsul Teyyubovun, "Tərəqqi" medalı Etibar Məmmədovun, Elşən Məmmədovun, Vəqif Bayramovun və başqalarının xidmətindən razılıqla danışdıq-



larını eşidərsiniz.

Baş həkimlə birlikdə mərkəzi xəstəxananın bezi şöbələrində, xidmətin vəziyyəti, həkim və orta tibb işçilərinin vəzifə borclarına münasibəti ilə yerində maraqlanarkən hər yerdə yüksək səviyyəli səliqə-sahmə, həkim qayğıkeşliyi, səhiyyə işçilərindən çoxlu razılıqlarla qarşılaşdıq. Poliklinika şöbəsindəki cəmlənmə işi diqqətimizi daha çox cəlb etdi. - Bu da öncə söhbət açdığımız əhalinin tibbi müayinəsinin canlı mənzərəsi - deyər Məcid həkimi işarə verdi. Sözüünə davam edib - ölkəmizin hər yerində olduğu kimi, hər il rayonumuzda da bu aksiya yüksək müəşəkkilliklə keçirilir - dedi.

Müayinə olunanlardan bəziləri ilə biz də həmsöhbət olduq. Suvagil kəndindən gələn iş adamı Beydulla

Primov fikrini belə ifadə etdi:

—Dövlətimizin bu qayğısı bizi çox qürurlandırır. Müayinəyə gəldim, həkim və tibb işçilərinin məhriban münasibəti, lazımı məsləhətləri mənə yeni həyat verdi.

Zaqatala şəhərinin sakinləri Fəridə Mustafayeva, Fəxrəddin Yüzbaşov da müayinədən razılıqlarını söyləməklə yanaşı dövlət qayğısından hədsiz minnətdar olduqlarını bildirdilər.

Rayonun Əliabad qəsəbə, Yeni Suvagil və Danaçı kənd xəstəxanalarında da əhalinin tibbi müayinə-



dən keçirilməsi aksiyası uğurla aparılır. Fevral ayının 12-dən başlayan bu aksiyada mart ayının 30-na kimi rayon üzrə 36.224 nəfər adam tibbi müayinədən keçmişdir. Rayondakı Müalicə-Diaqnostika Mərkəzində tibbi müayinədən keçən 7825 nəfərdən başqa qalan adamların hamısı mərkəzi xəstəxananın poliklinika şöbəsinin, həmçinin Əliabad qəsəbə, Yeni Suvagil, Danaçı kənd xəstəxanalarının, həmçinin bu məqsədlə yaradılan səyyar briqadaların həkim və tibb işçiləri tərəfindən müayinə olunmuşlar.

May ayının 1-dək davam edəcək aksiyayın müəşəkkilliyinin bu qayda ilə davam edəcəyini bildirdilər.

Rasim AMANOV,
"Respublika".

Sumqayıtda əhaliyə yüksək tibbi xidmət göstərilir

Bəşər həyatının normal axarı üçün sağlamlıq çox vacib amillərdən biridir. Cəmiyyətin, xırda nasazlığı belə olan insanın nə özünə, nə ətrafındakı yaxınlarına, nə də ümumilikdə cəmiyyətə bir xəyri dəyər. Ona görə də insan sağlamlıq yaşamaq və cəmiyyətdən təcrid olmağa üçün dərin və ciddi tibbi nəzarətdə saxlanılmalıdır. Xoşbəxtlikdən hazırda Azərbaycanın bunun üçün hər bir şərait var. Bu gün istər paytaxt Bakıda, istərsə də bölgələrdə təcürbəli tibbi personalı olan çox sayda səhiyyə müəssisəsi fəaliyyət göstərir.

Xəzər dənizinin sahilində yerləşib ölkəmizin iri sənaye mərkəzi sayılan və gün-gündən gəzəlləşərək inkişaf edən Sumqayıtda da əhaliyə yüksək tibbi xidmət göstərilir. Əməkdaşımız Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyevlə görüşərək ondan həyata keçirilən işlərdən, problem və uğurlardan danışmağı xahiş etmişdir.

— Əsaslı ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətinin səhiyyə strategiyası çox uğurla davam və inkişaf etdirilir. Artıq bu gün ölkəmizdə dünya standartlarına cavab verən yüzlərlə tibb müəssisəsi fəaliyyət göstərir və yeniləri inşa olunur.

Bu proses Sumqayıt şəhərində də uğurla davam etdirilir. Uzun illərin bəximsizliyi ucbatından maddi-texniki bazası dağılmış, avadanlıqları sıradan çıxmış, işləmək üçün heç bir şəraiti olmayan bir sıra tibb idarələri qısa bir zamanda, yeni 2 il ərzində yenidən qurulmuş, əsaslı, yaxud cari təmir olunaraq yeni tibb avadanlıqları ilə təchiz olunmuşdur.

2017-ci il Sumqayıt səhiyyəsi tarixində yenidənqurma ili kimi qeyd etmək olar. Şəhər icra hakimiyyətinin göstərdiyi böyük qayğı və dəstək sayəsində 16 martda Uşaq Xəstəxanasının infeksiyon korpusu, 26 aprel tarixində isə şəhər Onkoloji xəstəxana əsaslı təmirdən sonra tibb işçilərinin istifadəsinə verildi.

Sonrakı aylarda 1 və 2 nömrəli doğum evləri, 1, 2, 3 nömrəli qadın məsləhətxanaları, 2 nömrəli şəhər poliklinikası, Təcili Yardım Stansiyası, Təcili Yardım Xəstəxanası, 4 nömrəli şəhər poliklinikası, 5 uşaq poliklinikalarının hər biri və digər tibb idarələri əsaslı və cari təmir olunaraq yeni avadanlıqlarla təchiz olunmuşdur. Bütün bunları Sumqayıt şəhər səhiyyə işçilərinin daha da əzmlə işləməyə sövq edir.

Sumqayıtda 15 fevral 2017-ci il tarixindən 15 may 2017-ci il tarixinədək şəhər əhalisinin 96,4 faizi tibbi müayinədən keçirilmişdir. Ana və uşaqlara göstərilən tibbi yardım həmişə ön planda saxlanılır. İl ərzində 7149 uşaq doğulmuşdur.

Şəhər əhalisinə il ərzində 2.376360 ambulator poliklinika, 42553 stasionar xidməti göstərilmişdir. TTYS-na müraciətlər əvvəlki ilə müqayisədə 9852 çağırış artmışdır. Göstərilən profilaktik tədbirlər nəticəsində il ərzində həyat üçün təhlükəli olan bir sıra infeksion xəstəliklər (vəba, qarın yatalağı, tulyaremiya, taun, qarayara, polimielit, diffriya, malyariya və s.) qeydə alınmamışdır.

2017-ci ilin iyun ayında qısa müddət ərzində əksəriyyəti uşaqlar arasında rotavirus infeksiyasının yayılması nəticəsində 206-dan çox uşaq xəstələnməmişdir. Məhz şəhər rəhbərliyinin vaxtında təmir etdirdiyi infeksion korpusun lazım olan tibbi avadanlıqlar və dərman preparatları ilə təmin olunması sayəsində heç bir ağırlaşma və ölüm halları baş vermədi. Bütün şəhər tibb işçiləri, şəhər ictimaiyyəti, Respublika GEM və Səhiyyə Nazirliyinin bütün aidiyyəti qurumları həmin günlər daha məsuliyyətli idi.

Dövlət Proqramına daxil olan və ən çox narahatlıq doğuran xəstəliklərdən biri də xroniki böyrək çatışmazlığıdır. 1 nömrəli xəstəxananın nəzdində 24 cərpayılıq şöbədə hazırda 148 xəstə müalicə alır.

Bu il əlavə olaraq 24 cərpayılıq 2-ci şöbə də hazırlanıb yaxın zamanda istifadəyə veriləcək.

Qeyri-infeksion xəstəliklərdən olan şəkərli diabet xəstələrinin də sayı əfsuslar olsun ki, gündən-günə artır. 2017-ci il ərzində 706 nəfər artaraq şəhər üzrə 9848 nəfər olmuşdur. İmtiyazlı qrupdan olan xəstələrin spesifik və vacib dərmanlarla təchizatı daim diqqət mərkəzində saxlanılır. Buna baxmayaraq, 2017-ci ilin may ayından sonra bir sıra dərman

preparatlarında qıtlıq hiss olundu. Lakin şəhər İH-nin köməyi sayəsində 2017-ci ilin axırına qədər nəzərdə tutulduğundan artıq 1 milyon manata yaxın mərkəzi aptekə əlavə dərman preparatları daxil oldu ki, bu da xəstəxana və poliklinikaların dərman təchizatı üçün çox böyük rol oynadı.

Xəstəxanaların ərzaq təchizatı da kökündən həll olunmuşdur. Artıq xəstəxanalarda yatan xəstələrə evdən yemək gətirməyə ehtiyac yoxdur. Mərkəzi mətbəxdə menyuya uyğun keyfiyyətli yeməklər hazırlanır və vaxtında çatdırılır.

Respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da sahəbizi iltər xeyli çoxalmışdır. İt diqləməsi 2017-ci il ərzində çox böyük bəlaya çevrilmişdir. 1120 (2016-cı ildə 930) it diqləməsi hadisəsi olmuşdur. Qısa müddət ərzində şəhər icra hakimiyyətinin aidiyyəti qurumları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində bu bəlanın da qarşısı alınmışdır.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq və vətəndaşların narahat olduğu məsələləri vaxtında, operativ həll etmək üçün şəhər səhiyyə şöbəsində açılan "Qaynar xətt" xidmətinə sonra əhali arasında şikayətlər əvvəlki illərlə müqayisədə 80-85 faiz aşağı düşmüşdür. İndi vətəndaşların əsaslı şikayətinə çox nadir hallarda rast gəlinir.

Amma əhaliyə daha yaxşı xidmət göstərmək üçün mövcud olan bir sıra çətinliklərimiz də var. Bunlardan biri təcili tibbi yardım maşınlarının azlığı və köhnə olmasıdır. Axı, bizim TTYS həm də Ağsəron rayonunun Saray, Ceyranbatan və Novxanı kəndlərinin də çox vaxt çağırışlarını həyata keçirir. Bir sıra tibb avadanlıqlarının təzənlənməsi və müasir tibb avadanlıqlarının alınmasına ehtiyac var. Bəzi şəhər xəstəxanalarının əsaslı təmiri və ya yenidən tikilməsi vacibdir.

2017-ci il ərzində yaxşı işləyən tibb işçilərinin əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilmişdir. Şəhər rəhbərliyi tərəfindən 30 tibb işçisi Fəxri fərmanla təltif olunmuş, 2 həkim Əməkdar həkim fəxri adını almış, 1 həkim isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Söhrab SƏFİYEV,
"Respublika".

Qusarın badam bağları

Meyvəçiliyin daha çox inkişaf etdiyi Quba-Xaçmaz bölgəsində son illər yeni bağların salınması istiqamətində xeyli iş görülüb. Öz yaş dövrünü başa vurmuş, məhsuldarlığı aşağı düşmüş, bugünkü rəqabətə davam gətirməyən köhnə meyvə bağları müasir texnologiyalara əsaslanan rəqabətə davamlı, ətmişə görünüşlü məhsul verən intensiv və super intensiv bağlarla əvəz olunur. Quba, Qusar, Xaçmaz rayonlarında demək olar ki, hər il 500 hektardan çox belə bağlar salınır. Hazırda bu iqtisadi zonada 2000 hektardan çox belə müasir tipli bağlar mövcuddur.

Yeni bağların salınması istiqamətində Qusar rayonunda daha çox iş görül-



müşdür. Rayonun aran sayılan əraziləri indi başdan-başa yeni meyvə bağlarıdır. Son 10 ildə burada xeyli sayda müasir bağçılıq təsərrüfatları salınıb. "Aqrolayn" MMC, "Soyuzaqrokontrakt" MMC, "Amoris" MMC, "Fruit garden" MMC, "Azəri aqro" MMC, "Metak" MMC, "Langu" MMC kimi müasir meyvəçilik təsərrüfatlarında hər il rekord miqdarda məhsul istehsal olunur. Xarici bazarlara 10 min tonlarla məhsul göndirilir.

Cəmi 3 il bundan əvvəl rayonun Qalacıq kəndində yaradılan "Qal aqro" MMC belə təsərrüfatlardan biridir. Təsərrüfatın digərələrindən üstünlüyü ilk dəfə olaraq burada meyvəçiliyin yeni bir sahəsinin inkişaf etdirilməsi - badam bağlarının salınmasıdır.

Təsərrüfatı ə vaxtında gəlmişdir. Bağlarda qızğın yaz-becərmə işləri gedir. Bir tərəfdə traktorlar cərgəarası şum sürür, bir tərəfdə budama aparılır, bir tərəfdə iş beton dirəklərə məftillər çəkilir. Suvurma gölünün yaxınlığında isə iri su çəni quraşdırılırdı. Bələdçimiz, təsərrüfatın briqadiri Baba kişi bizi bağlarla tanış edir, yeni texnologiyaların tətbiqi barədə məlumat verir: Gördüyünüz kimi, burada bütün işlər müasir texnologiyalarla qurulub. Keçmiş illərdə bar verən ağaclarla dəstək vurulduğu halda indi, tıngilər beton dirəklərə qaldırılıb. Elmi dil ilə desək, bağlarda beton dirəklərlə 4 mərtəbəli telli terbiyə sistemi qurulub. Cərgə araları geniş olduğundan texnika rahat işləyir. Gələcəkdə məhsulun daşınması üçün bağarası yollara çinql dəşənib. Suvurma işləri də mexanikləşdirilib. Dəmcə üsulu ilə aparılır. Təsərrüfatımızda 7 növ meyvədən bağ salınıb. Ənənəvi meyvə sortla-

rından fərqli olaraq biz 10 hektarda badam bağı salmışıq. Gördüyünüz bu alçaq boylu, çətirli ağaclar badam bağlarıdır. Onların boyu çox hündürə qalxmır. 2-3 il ərzində bar verir.

Bağlarla tanışlandıqdan sonra təsərrüfatın kiçik malikanəsinə qayıdıraq. MMC-nin icraçı direktoru Elçin Rəhimovdən görülən işlər barədə bir qədər ətraflı danışmağı xahiş edirik. Direktor deyir ki, 80 hektar torpaq sahəmiş var. 10 hektarı bağarası yollardır. 70 hektarda isə alma, armud, giləs, gavalı, badam, şaftalı və qoz bağları salmışıq. Daha dəqiq desəm, bağların 27 hektarı alma, 20 hektarı armud, 10 hektarı giləs, 10 hektarı badam, 2 hektarı şaftalı, 1 hektarı gavalı, 1 hektarı qoz bağlarıdır. Alma-armud bağlarında ağaclar dəmir-beton dirəklərə qaldırılıb. Bu da ağacların barvermə zamanı öz müvazinətini saxlamağa xidmət edir. Digər meyvə sortlarını dirəklərə qaldırmağa ehtiyac yoxdur. Onu da qeyd edim ki, bütün əkdüyümüz bu sortları xaricdən - Türkiyədən, Fransadan, İspaniyadan gətirmişik. İlk dəfə olaraq Qusar ərazisində badam meyvəsinədən bağ salmışıq. Müəssisəmizin işlərini iki texnika ilə - "MTZ-82" və "MTZ-89" markalı traktorlarla görürük. Dövlət qayğısından bəhrələnərək bu traktorları aqrolizinq xətti ilə güzəştli qaydada almışdıq. Bağlar dəmcə üsulu ilə suvarılır. Bu məqsədlə 2 suvarma gölü yaratmışıq. Gübrələr də ağacların dibinə dəmcə üsulu ilə ötürülür. Zərərvericilərə qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün 15 tonluq su çənimiz vardır. Dərmanlar bu çəndə hazırlanır və ağaclarla vurulur.

Öyrəndik ki, bu nümunəvi təsərrüfatın yaradılmasında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun, eləcə də Quba Regional Aqrar Elm Mərkəzinin alim və mütəxəssislərinin də əməyi vardır. Alimlər Qusarda badam bağlarının salınmasını ilk və doğru addım hesab edirlər. Quba RAEM-in direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mədət Qurbanov deyir ki, Qusar rayonunun aşağı aralı əraziləri dəniz səviyyəsindən 200-300 metr hündürlükdə yerləşir. Erkən çiçəklənmə dövründə buranın havası mülayim keçdiyindən, badam bitkisi üçün təhlükə yaranmır. Odur ki, bu bağlardan ildə hektardan 30-35 sentner məhsul götürmək olar. Onu da qeyd edim ki, "Qal aqro" təsərrüfatında salınan badam bağları İspaniyadan gətirilmiş "Quaraya" sortudur.

"Qal aqro" təsərrüfatında salınan badam bağlarının yaxın gələcəkdə bağların şimal rayonlarında daha da genişləndirilməsi yerli sahibkarların əsas hədəflərindən biri olmalıdır.

Ziyafəddin BAYRAMOV,
"Respublika".

Bol məhsul əldə etmək əzmilə

Ağcabədi rayonunda torpaq bərkətli, günəş şəfaqları bol, insanlar isə çox zəhmətkeş, qoçaq və yurda daha çox bağlıdır. Rayonda həm inkişayın, həm də heyvandarlığın inkişaf etdirilməsi üçün münbit şərait var. Həm də eyni zamanda burada pambıqçılıqla bağlı qabaqcıl təcrübə, gözəl ənənə mövcuddur. Bax, elə buna görə də rayonda kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə olunur.

Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar rayonda bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimulaşdırır. Əgər öten il rayon ərazisində 9950 hektarda pambıq ekilməmişdi, bu il əkin sahələri 10 min hektara çatdırılıb. 1851 nəfər istehsalçı ilə müqavilələr bağlanıb. İndi səpinə hazırlıq işləri aparılır.

Bərdədə pambıqçılığın inkişafı məsələlərini dair respublika məsəlinə qeyd edilib ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydası var - ilk növbədə, məhsulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsalatı təkan verir, neinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf təməllərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan fermer Tofiq İsmayilov bir neçə ildir ki, pambıqçılıqla məşğul olur. Keçən il hər hektardan 41,2 sentner olmaqla 180 ton məhsul götürən fermer, bu il də çiylid səpinə ciddi hazırlaşmış. Havaların səpin üçün əlverişli keçməsi bunun üçün yaxşı imkan yaradıb.

Tofiq İsmayilov bildirdi ki, öten il "MKT İstehsalat Kommersiya" MMC ilə müqavilə əsasında 40 hektarda pambıq becərmişəm. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Odur ki, tarlalarda bol məhsul yetişdirdik. Pambıq yığımın başa çatanda hər hektardan məhsuldarlıq 50 sentnerdən yüksək oldu. Ölkəmizdə pambıqçılığın inkişafına gös-


tərilen dövlət qayğısından bəhrələnərək, bu il pambıq sahələrini daha da genişləndirmişik".

Çəkdiyimiz zəhmət bir çox ailələrə ruzi-bərəkət qismət elədi. Əməyimin yüksək qiymətləndirilərək mən 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edildim. Bu mü-

kafat bütün əmək adamlarının zəhmətinə verilən ən yüksək qiymət kimi dəyərləndirilir və eyni zamanda, onlarda böyük ruh yüksəkliyi yaradır. İnsanlar başa düşürlər ki, zəhmət çəkən hər bir kəsin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.

Fermer daha sonra vurğuladı ki, pambığın alış qiymətinin qaldırılması məhsul istehsalına marağı daha da artıracaq. Xam pambığın alış qiymətlərinin

hər ton üçün 100-110 manat artırılması pambıqçılıqla məşğul olan fermerləri məhsul istehsalına daha da həvəsləndirib.



Söhbət zamanı fermer dedi ki, mən uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıram, torpaq ədmiyəm və fəaliyyətimin əsas sahəsi həmişə pambıqçılıq olub. Ancaq açığını deyim ki, əvvəlki illərdə nəticələrimiz o qədər də yaxşı deyildi. Texnikadan, dərmanlardan, sudan çətinlik çəkirdik. Son bir neçə ildə pambıqçılığın inkişaf etdirilməsi bizə geniş imkanlar yaradıb.

Fermer Tofiq İsmayilov daha sonra qeyd etdi ki, ölkəmizdə pambıqçılığın dirçəldilməsi biz fermerlərin səvincinə səbəb olub. Pambıqçılıqla göstərilən dövlət qayğısından bəhrələnərək, əkin sahələrində aqrotexniki tədbirləri ardıcıl həyata keçiririk. Verilən subsidiyanı da nəzərə alsaq, keçən ilki qazancımız 5 min manatdan çox olub. Yaz tarla işlərini aqrotexniki müddətdə başa çatdırmaq üçün lazım olan texnika və səpin aqre-qatları sağ vəziyyətdə gətirilib. Yaxşı bəlik ki, bol məhsul həm də yüksək qazanc deməkdir.

Salman ALİOĞLU,
"Respublika".

Toxumçuluq təsərrüfatı yenidən qurulur

Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma orta müəssisəsi Şimal bölgəsində bu sahədə ixtisaslaşmış yeganə təsərrüfatdır. Müəssisə əsasən taxıl toxumçuluğu ilə məşğuldur. Son illər burada yüksək kondisiyalı keyfiyyətli toxum istehsalının artırılması istiqamətində xeyli iş görülmüşdür. Təsərrüfat öten il bölgənin, eləcə də Naxçıvan MR, Biləsuvar, Quba, Qusar rayonlarının taxılçılıq təsərrüfatlarını, "Azərtoxum" və "Qarabağtoxum"u keyfiyyətli toxumla təmin etmişdir. Toxumçuluq təsərrüfatlarına yüz tonlarla elit toxum satılıb. Sahələrin məhsuldarlığı bəzi yerlərdə 50 sentnerə yaxın olmuşdur. Hazırda taxıl toxumçuluğunun mərkəzi kimi müəssisə yenidən qurulur.

Müəssisənin direktoru İmamhüseyn Şirinov burada gedən işlər, baş verən yeniliklər, qarşıya çıxan problemlər barədə danışır. Onu da qeyd edək ki, İ.Şirinov uzun illərdir ki, kənd təsərrüfatı sahəsində rəhbər vəzifələrdə çalışır. Bu yaxınlarda təcrübəli kənd təsərrüfatı işçisi səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.

Direktor deyir ki, taxılçılığın əsasını keyfiyyətli toxum təşkil edir. Saf toxum həm də bol məhsul deməkdir. Kollektivimizin əsas məqsədi də elə buna nail olmaqdır. Müəssisəmizin sərəncamında 929 hektar yararlı torpaq sahəsi vardır. Bu ilin məhsulu üçün 660 hektarda taxıl ekmişik. 161 hektarda tərəvəz, 21 hektarda isə yonca əkəcəyik. Taxıl sahələrində "Qobustan", "Şəfəq", "Fətimə", "Qarabağ", "Gönnən", "Bayraqdar" kimi buğda sortlarını yetişdiririk. Bütün başqa, 91 hektarda "Qarabağ-22" arpa sortu ekmişik. Qeyd edim ki, sahələrdə uzun illər eyni məhsul ekildiyindən torpaq yorulub. Odur ki, növbəli əkin sistemindən istifadə edirik.

Bu ildən təsərrüfatımızda bir qədər yeniliklər etmişdik. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin aldığımız 12 sort buğdadən ibarət yekun orijinal



taxıl toxumçuluğu bazasını yaratmaqdan ibarətdir. Fabrik 3 min tonluq 4 bunkerden ibarətdir. Bunkerlərin 2-si 500, 2-si 1000 tonluqdur. Laboratoriyada toxum analiz olunaraq karantin alacaq otları yoxlanılacaq, hər bir kiloqram taxılın neçə faizinin yararlı toxum olması müəyyən ediləcəkdir. Fabrikdə xüsusi aparatlar vasitəsilə təmiz kondisiyalı toxum sortları müəyyənləşdiriləcəkdir. Bundan sonra təmiz toxum dərmanlanaraq anbara yığılacaqdır. Müəyyən olunmuş elit toxumlar toxumçuluq təsərrüfatlarına, R-1, R-2 reproduksiyalı

toxumlar digər taxılçılıq təsərrüfatlarına satılacaqdır. Bütün subsidiya alan toxumçuluq təsərrüfatları yaxın gələcəkdə toxumu ancaq bu fabrikdən alacaqlar.

Müəssisədə xeyli yarırsız vəziyyətə düşmüş, kol-kos bəşmiş zibilliklərə dönmüş 30 hektara yaxın torpaq sahəsi təmizlənərək ekinə yararlı vəziyyətə gətirilmişdir. Hazırda bu iş davam etdirilir. Təmizlənmiş yerlərdə taxıl və tərəvəz ekilməsi nəzərdə tutulmuşdur. Müəssisədə xeyli abadlıq-yaxşılaşdırma işləri də aparılmışdır. Təsərrüfatın ərazilərində çoxlu sayda ağac və bəzək kolları ekilib. İdarə başasının daxili təmiri olub, iş şəraiti yaxşılaşdırılıb. İdarənin heyətinə su çəkilib. Bulaq düzəldilib. Bütün bunlar son iki ildə görülmə işlərdir.

Müəssisənin direktoru deyir ki, işdə müəyyən çətinlik və problemlərlə üzləşirik. Təsərrüfatın sahələrini, arxları kol-kosdan təmizləyərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi bizə irad tutur, müəssisəni cərimələyir. Əlaqədar təşkilatlardan xahiş edirik ki, bu məsələnin həllində bizə köməklik göstərsinlər. Məlumdur ki, idarə başasının məhsul yığımına başa çatan kimi külək yığılmalı, şum sürülməlidir. Küləşin müştəri olmadığından sahəni təmizləyib şum sürə bilmirik. Yandırımağa da icazə verilmir. Mövcud texnikanın təmirində də çətinliyimiz vardır. Bölgədə traktor və kombaynların yonacaq nasoslarını təmir edən sexlər yoxdur. Xarab nasosları təmir etmək üçün Göyçay və ya Yevlax rayonlarına getməli oluruq. Yaxşı olar ki, hər bölgədə aqrolizinqlərin bazasında kənd təsərrüfatı texnikalarının təmiri sexləri və ehtiyat hissələrini satıldığı mağazalar açılsın. Ümid edirik ki, əlaqədar təşkilatlar qaldırılan məsələlərə öz müsbət münasibətini bildirəcək, problemlərin aradan qaldırılması üçün təsərrüfatçılara lazımı kömək göstərəcəklər.

Ziyafəddin BAYRAMOV,
"Respublika".

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu aprelin 16-da başa çatır

Ədliyyə Nazirliyinin Müsəbiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə martın 1-dən etibarən elan olunmuş növbəti müsəbiqədə iştirakla bağlı artıq 600-ə yaxın namizəd ərizə təqdim edib.

Komissiya tərəfindən ərizə qəbulunun aprelin 16-da başa çatdırılması və müsəbiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ənənəvi ödənişsiz hazırlıq kursunun başlanılması qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsəbiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsəbiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat verəcək.

İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet sahifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

AZƏRTAC

“Qala Sığorta” və “Qala Həyat”dan inşaatçılara güzəştli sığorta məhsulları

Azərbaycan sığorta bazarının ən aktiv şirkətləri olan “Qala Sığorta” və “Qala Həyat” “10 aprel - İnşaatçılar Günü” münasibəti ilə sığorta məhsullarına güzəşt kampaniyası elan edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu münasibətlə “Qala Həyat” və “Qala Sığorta” şirkəti mühəndislər və inşaat sahəsində çalışan işçilər üçün bütün növ könüllü sığorta məhsullarına 15-20%-dək endirim edir.

Belə bir sərfəli kampaniyadan yararlanmaq üçün müştəri istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

Qeyd edək ki, kampaniya aprel ayının 18-dək qüvvədədir.

Məhsularamızla bağlı daha ətraflı məlumat almaq üçün **(012) 377 10 10** və ya **1540** qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

BİLDİRİŞ

“Respublika” qəzetinin 30 yanvar 2018-ci il və 11 fevral 2018-ci il tarixli saylarında Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin dərc olunmuş tender elanında zərflər 27 aprel 2018-ci il saat 12:00-da açılacaqdır. Tender təklifi və bank zəmanəti 26 aprel 2018-ci il saat 17:00-a kimi, digər sənədlər isə 18 aprel 2018-ci il saat 17:00-a kimi təqdim olunmalıdır.

Tender Komissiyası.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Açıq Tender Elan Edir

Tender 2 (iki) lot üzrə keçirilir:

1-ci lot — Çap məhsullarının satın alınması;

2-ci lot — Mətbəə işlərinin görülməsi.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikitəq zərfdə yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, malgöndərənin (podratçının) aidiyyəti üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba iştirak haqqı ödəməklə (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30 (əlaqələndirici şəxs: Ceyhun Valəhov, telefon: (+99412) 493-82-66) ünvanından ala bilərlər.

Tenderdə iştirak haqqı:

1-ci lot üzrə - 320 AZN

2-ci lot üzrə - 350 AZN

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

BİLDİRİŞ

“Respublika” qəzetinin 10 aprel 2018-ci il tarixli № 76 (6111) saylı buraxılışında, “Bakı Metropoliteni” QSC üzrə keçirilən və digər tədbirlərdə istifadə olunan güllərin satın alınmasına dair kotirovka haqqında elanında dərc olunmuş açılış tarixi 16 aprel 2018-ci il saat 16:00 kimi oxunmalıdır.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslər üçün Bərpa Mərkəzi aşağıdakı maddələr üzrə KOTİROVKA SORĞUSU KEÇİRİR

221100, 221200, 221310, 224700, 225100, 225300, 225411, 225412, 225413, 311220.

Otlaqlar su ilə təmin olunur




Harami dağlarına bələd olanlar bilirler ki, ilin bütün fəsillərində bura yalnız boz qayalardan, yarğanlardan ibarət olur. Təbiət bu yaz Harami dağlarına, onun eteklərindəki ucsuz-bucasız otlaq sahələrinə görünməmiş gözəlliklər bəxş edib. Yamyaşıl çəmənlilər göz oxşayır, geniş düzənliklərə səpələnən qoyun-quzu otlaqlarda xeyir-bərəkət rəmzi kimi adama könül xoşluğu bəxş edir. Qışdan yenincə çıxan fermerlər otlağın bolluğu ilə yanaşı, qışlaqlara verilən su təminatından da razılıq edirlər. Bu gətin, həm də şərafli vəzifəni Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin kollektivi həyata keçirir. İdarənin rəisi Mafisət Cəfərov otlaqların su təminatında problemin olmadığını dedi:

—Ölkəmizdə kənd təsərrüfatının inkişafı prioritet hesab olunur. Ərzaq təhlükəsizliyini təmin etmək, bu sahədə çalışanlara qayğı və diqqət artırmaq məqsədi ilə

geniş planlar həyata keçirilir. Heyvandarlıq məhsulları istehsalını artırmaq ərzaq bolluğunda əsas yerlərdən birini tutur. Bu vacib işdə fermerlərə əlverişli şərait yaratmaq əsas şərtlərdəndir. İdarə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabedir. Əsas məqsəd Pirsaat qış otlaqları massivində meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, qış otlaqlarında su təminatını həyata keçirmək, mülikiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin inkişafı ilə bağlı texniki-təşkilati tədbirlər görməkdən ibarətdir. Qışlaq sahələri Quba, Xaçmaz, Qobustan, Şamaxı, Hacıqabul rayonlarının kəndli-fermer və şəxsi təsərrüfatlarına aiddir, 133 min hektarı əhatə edir.

Əvvəlcə onu deyim ki, geniş ərazidə su təminatını həyata keçirmək o qədər də asan deyil. İlk növbədə nasos stansiyalarının daima işlək vəziyyətdə olması əsas şərtlərdəndir. Nasos stansiyalarını işlədən elektrik avadanlıqlarına, digər qurğulara vaxtaşırı texniki qulluq göstərmək, cəmiyyət tərəfindən verilən elektrik enerjisi limitindən səmərəli istifadə edib israfçılığa, itkiyə yol verməmək üçün bütün imkanlardan maksimum istifadə edirik. Su obyektlərindən götürülən su müəyyən olunmuş qaydada bölüşdürülür, sudan istifadəyə nəzarət olunur. Pirsaat su anbarı, Pirsaat çayı, Hacıqədirlər gölü



DE MİSTURA: SURİYA APARICI DÖVLƏTLƏRİ QARŞIDURMAYA YAXINLAŞDIRIR

Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurma-ya yaxınlaşdırır. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Staffan De Misturanın sözlərinə görə, Dumaya aid debatlar beynəlxalq gərginliyin artması fonunda keçirilir. O deyib: “Suriya- da gərginliyin eskalasiyası təsəvvürümüzə gətirə bilmədiyimiz dərəcədə faciəli nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik Şurası buna yol verməməlidir”.

Eyni zamanda, xəbər verilir ki, iclas zamanı Rusiya və ABŞ-ın BMT-dəki daimi nümayəndələri bir-birlərinə qarşı sərt ittihamlar səsləndiriblər. ABŞ-la yanaşı Fransa və Böyük Britaniyanın BMT-dəki daimi nümayəndələri Dumadakı hadisələrə görə məsuliyyəti Rusiya və İranın üzərinə qoyublar.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl ABŞ Duma şəhərində kimyəvi silah tətbiq olunması və azı 70 nəfərin ölümə barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiyanın Müdafiə Nazirliyi Dumada kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

RUSIYA VƏ TÜRKİYƏ BİRJALARI ÇÖKDÜ

Avro Türkiyə lirası və Rusiya rublu qarşısında kəskin bahalaşmış. “APA”nın Türkiyə və Rusiya mətbuatlarına istinadən verdiyi xəbərə görə, avro artıq 76 rubl səviyyəsini keçib.

Məlumata əsasən, son yarım il ərzində Rusiya birjalarında avronun bu qədər yüksəlişi baş verməmişdi. Hazırda valyuta bazarında 1 avro 76,85 rubl səviyyəsində təklif olunur.

Eyni zamanda, qeyd olunur ki, 2018-ci ilin başlanğıcında 59 rubl səviyyəsinə qalxan dollar da yüksəlişə davam edir. Hazırda valyuta bazarında 1 dollar 62,36 rubl təşkil edir. Həmçinin Rusiyaya məxsus beynəlxalq şirkətlərin səhmləri də kəskin ucuzlaşıb.

Bununla yanaşı, bildirilir ki, mütəxəssislər rublun digər valyutalar qarşısında kəskin enişini ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə əlaqələndirirlər.

Analoji hal Türkiyə birjalarında da müşahidə olunur. Belə ki, avro Türkiyə lirası qarşısında kəskin bahalaşmış. Valyuta bazarlarında 1 avro 5 lirə səviyyəsini keçib. Dolların isə 4,10 lirə səviyyəsinə yüksəldiyi qeyd olunur. Mütəxəssislərin fikrincə, dolların bahalaşması davam edəcək.

DÜNYA BAZARINDA NEFT KƏSKİN BAHALAŞDI

Dünya bazarında xam neftin qiymətləri ötən həftənin sonunda qeydə alınan qiymətlərə nisbətən bahalaşmış. “APA”nın məlumatına görə, “Brent” markalı neft şənbe günü ucuzlaşaraq 67 dollardan daha ucuz satılmağa başlayıb. Birjalrın yeni həftədə ilk iş günündə bu marka dəyər qazanıb. Hazırda “Brent” markalı neft 70,57 dollardan satılır.

Eyni zamanda, Qərbi Texas nefti də şənbe günü dəyər itirərək 62 dollardan satılıb. Yeni həftədə isə bahalaşaraq 65,14 dollardan satılır.

Ötən həftənin qiymətlərə təsir edən səbəblərdən biri ABŞ-da fəal neft quyu sayının artmasıdır. 31 mart - 6 aprel tarixlərində fəal quyuların sayı 11 ədəd artıb. Bununla da fəal neft quyularının sayı 11 həftə ərzində 9 dəfə artmış olub. Hazırda ABŞ-da 808 quyudan neft çıxarılır.

Verilən xəbərə görə, qiymətlərə təsir edən digər amillər OPEK və tərəfdaşlarının istehsalı azaltmaqla bağlı razılaşmaya cəldi əməl etməsi, sazişin vaxtının uzadılması barədə fikirlərin səslənməsidir.

Digər tərəfdən, ABŞ-ın OPEK-in üçüncü neft ixracatçısı İrana sanksiya tətbiq etməsi, ABŞ-da İrana qarşı siyasətin güclənməsidir. Belə ki, sanksiyalar İranın neft ixracına mənfi təsir göstərə bilər.

MERKEL: KİMYƏVİ SILAHIN TƏTBİQİ İLƏ BAĞLI ÇOX AYDIN SÜBUTLAR VAR

Almaniyanın federal kansleri Angela Merkel Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə dair sübutların kifayət qədər olduğunu bildirib. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Angela Merkel bunu Berlinlə Ukrayna prezidenti Pyotr Poroshenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

Angela Merkel deyib: “Suriyada doğrudan da kimyəvi silahın tətbiqinə dair sübutlar kifayət qədərdir. Bunu bir daha yoxlamaq olar, lakin bu, bizim qiymətləndirməmizi dəyişməyəcək. Biz açıq bəyan etdik ki, kimyəvi silah tətbiqini qətiyyətlə qınayırıq. Mən dəməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq şəkildə danışmalıyıq”.

Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Lakin Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırıb.

AĞ EV APARATININ RƏHBƏRİ TRAMPI İSTEFA İLƏ HƏDƏLƏYİB

Ağ Ev aparatının rəhbəri Con Kelli ABŞ prezidenti Donald Trampı istefa verəcəyi ilə hədələyib. “APA”nın verdiyi məlumata görə, martın 28-də Kelli və Tramp “Oval kabinet”də görüşüblər.

“Axios” nəşri mənbələrə istinadən qeyd edib ki, Donald Trampı əsəbi danışq zamanı Con Kelli istefa verəcəyi ilə hədələyib.

Məlumata əsasən, Ağ Ev aparatının rəhbəri Con Kelli sərt söhbət əsnasında dəfələrlə bu vəzifəyə can atmadığını qeyd edib.

“C.Kelli əsəbi şəkildə D.Trampa çatdırıb ki, o Ağ Ev aparatının rəhbəri vəzifəsinə təyin olunmamalı idi”, - deyə mənbə nəşrə bildirib.

Eyni zamanda, Con Kellinin artıq iş otağını tərk etməyə hazırlandığı vurğulanır. Bununla belə, C.Kellinin istefası ilə əlaqədar hələlik rəsmi məlumat dərc edilməyib.

MİXEİL SAAKAŞVİLİ AVROPADA ÖZÜNƏ YENİ İŞ TAPIB

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bundan sonra Niderland Spikerlər Akademiyasında çalışacaq. “APA”nın məlumatına görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Eyni zamanda, Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə etdiyini bildirən sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını qeyd edib.

Mixeil Saakaşvili deyib: “Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, olinarxların hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm”.

RUSIYADA RÜŞVƏTƏ GÖRƏ 13 UNİVERSİTET MÜƏLLİMİ SAXLANILIB

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.

“APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bir neçə il müddətində şübhəli şəxslər tələbələrəndən səsisiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb.

Eyni zamanda, məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakultəsinin dekanıdır. Həmçinin bildirilir ki, istintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.

Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçıları 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.

Konfutsi İnstitutu “Maraqlı Çin dili və əlvan bahar” mövzusunda tədbir keçirib

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin kəllirafiyası və rəssamlığına həsr edilmiş “Maraqlı Çin dili və əlvan bahar” mövzusunda hazırladığı tədbir üç hissədən ibarət olub: Çin kəllirafiyası və Pekin operasında qırımləmə.

AZƏRTAC xəbər verir ki, institutun Çin tərəfindən direktoru Luo Syaocqi tədbir iştirakçılarını salamlayaraq deyib: “Baharın gəlişi ilə təbiət oyanır. Bu, ilin ən parlaq və əlvan

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLİKA

BEKLAM VƏ ELAN XİDMƏTİ

441-20-23

Müxbir hesabı

AZ41NABZ01360100000000003944

S.W.I.F.T CTREA222

Adı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

VÖEN: 1701344461

Hesab:

AZ91CTRE000000000000004828501

Büdcə gəlirlirnin təsnifatı kodu: 142340

Büdcə səviyyəsinin kodu fond: 7

Malgöndərenlər (podratçının) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox, yəni azı 60 (altmış) bank günü olmalıdır);
5. Malgöndərenlər (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir: -malgöndərenin (podratçının) tam adı, hüquqi

statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış);

-Malgöndərenin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-Malgöndərenin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

-Malgöndərenin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

Malgöndərenlər (podratçılar) 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 15 may 2018-ci il saat 17:00-a, 3 və 4-cü bəndlərdə göstərilən sənədləri 15 may 2018-ci il saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi zərfləri 16 may 2018-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə açılacaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tender Komissiyası.

Tərtər rayon İHB-nın Tərtər şəhər İƏD üzrə Nümayəndəliyi

2018-ci ildə Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin işçilərini fəhlə paltarı ilə təmin etmək məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovkada iştirak etməkdə maraqlı olan hüquqi və fiziki şəxslər sənədlərini 16 aprel 2018-ci il tarixədə Tərtər şəhər İƏD üzrə Nümayəndəliyinə təqdim edə bilərlər.

Zərflər 17.04.2018-ci il tarixdə saat 15:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: T. Ə. Qayıbova

Telefon: (0246) 6-18-35

Ünvan: Tərtər şəhəri H.Əliyev pr. 46 (III mərtəbə).

BİLDİRİŞ

“Respublika” qəzetinin 10 aprel 2018-ci il tarixli №78 (6111) saylı buraxılışında, “Bakı Metropoliteni” QSC-nin “Azadlıq”, “20 Yanvar” və “Əhmədli” stansiyalarında alüminium profiləndən köşklərin hazırlanib quraşdırılması işləri üçün “Kotirovka sorğusu” üsulu ilə satın alınmasına dair kotirovka haqqında elanında dərc olunmuş müqavilənin tarixi 10.04.2018-ci il kimi oxunmalıdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Dəmir yolunun dərty yanımstansiyalarında yerləşən 7 (yeddi) ədəd transformatorun əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və 200 (iki yüz) manat (ƏDV daxil) məbləğində iştirak haqqını “Azərbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən iş vaxtı saat 09:00-dan 18:00-a kimi ala bilərlər.

Hesab nömrələri:
AZ57IBAZ38050019449345061205 (AZN);
AZ47IBAZ38150018409345061205 (USD);
AZ27IBAZ38150019789345061205 (EUR)
AZ64IBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filiali
Kodu: 805711
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: IBAZAZ2X
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 03 may 2018-ci il saat 18:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında arayış;
 -son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 -son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;
 -tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 -mənsə və uyğunluq sertifikatları;
 -və tələb olunacaq digər sənədlər.
 Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

-tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatı təklifin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsl və surəti) 10 may 2018-ci il saat 18:00-a kimi elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Satınalan təşkilatın ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230

Əlaqələndirici şəxs: Əlikram Qurbanov, Satınalmalar şöbəsinin rəis müavini

Telefon nömrəsi: +994 12 499-62-19; e-mail: a.gurbanov@ady.az
 Tender təklifləri 11 may 2018-ci il tarixdə, saat 11:00-da elanda göstərilmiş ünvanda açılaçaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq təcrübə, maliyyə vəziyyəti və s.

İşlər 5 (beş) ay müddətində yerinə yetiriləcəkdir.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkil və idarə olunması Qaydaları”na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Satınalma Komissiyası.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Dəmiryol teplovoz və elektrovozlarının təmiri üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və 200 (iki yüz) manat (ƏDV daxil) məbləğində iştirak haqqını “Azərbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən iş vaxtı saat 09:00-dan 18:00-a kimi ala bilərlər.

Hesab nömrələri:
AZ57IBAZ380500019449345061205 (AZN);
AZ47IBAZ38150018409345061205 (USD);
AZ27IBAZ38150019789345061205 (EUR)
AZ64IBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filiali
Kodu: 805711
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: IBAZAZ2X
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 03 may 2018-ci il saat 18:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında arayış;
 -son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 -son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;
 -tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 -mənsə və uyğunluq sertifikatları;
 -və tələb olunacaq digər sənədlər.
 Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

-tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatı təklifin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsl və surəti) 10 may 2018-ci il saat 18:00-a kimi elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Satınalan təşkilatın ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230

Əlaqələndirici şəxs: Əlikram Qurbanov, Satınalmalar şöbəsinin rəis müavini

Telefon nömrəsi: +994 12 499-62-19; e-mail: a.gurbanov@ady.az
 Tender təklifləri 11 may 2018-ci il tarixdə, saat 12:00-da elanda göstərilmiş ünvanda açılaçaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq təcrübə, maliyyə vəziyyəti və s.

Mallar 90 (doxsan) gün müddətində göndəriləcəkdir.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkil və idarə olunması Qaydaları”na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Satınalma Komissiyası.

“Bakı Metropoliteni” QSC bərkidicilərin satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:
 Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfilili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: İlqar Qasimov telefon: 490-00-00) ala bilərlər.

LOT-1. “Bakı Metropoliteni” QSC üçün bərkidicilərin satın alınması.

Iştirak haqqı - 250 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN):
AZ98AZRT38050019440010268002 AZN
VÖEN 1402871431
Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filiali)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ01350100000000022944
SWIFT BIK: AZRTAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
 -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmaqla)

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmiş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 may 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfilili küçəsi 20, ünvanına “İlcayə Nəzərat, kargüzərlik və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 25 may 2018-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“BAKİ METROPOLİTENİ” QSC TENDER KOMİSSİYASI.

Babayeva Rəfiqə Barat qızının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsi (İndiki Sadiyər Səfərov küçəsi), məhəllə 4, ev 6, mənzil 35-ə verilmiş çıxarış (qeydiyyat vəsiqəsi) itdiyi üçün etibarsız sayılır.

Həsənova Nərgiz Teymur qızının adına məxsus N 0182712 emək kitabçası itdiyi üçün etibarsız sayılır.

Şabran rayon Əmirxanlı kəndində Əsədov Sakit Ruhulla oğluna məxsus reyestr nömrələri 304013000258, 304013000259, 304013000261; qeydiyyat nömrələri 2806071422, 280607143, 280607144 nömrəli çıxarışlar itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Biləsar kəndində Feyzullayev Babeli Cəfərqulu oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 343; KOD 80208018) itdiyi üçün etibarsız sayılır.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən Astara rayonunun Şişəkəran kəndində yerləşən və Qəhrəmanov Nəriman Fərman oğluna məxsus fərdi yaşayış evinə verilmis Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX; N 0121002; reyestr N 801013013589-10301; qeydiyyat nömrəsi: 2213001101; qeydiyyat tarixi: 26 fevral 2013-cü il) və 33 inventar nömrəli texniki pasport (tərtib edilmə tarixi: 26 fevral 2013-cü il) itdiyi üçün etibarsız sayılır.

Astara rayon aqrar islahat komissiyasının 10 yanvar 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Pəlikəş kəndində Eynəliyev Əsəd İsmayıl oğluna verilmis Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 207; KOD 80105018) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Mirqasimov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və xəstəxananın kollektivi Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi

ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

6 sayılı Klinik Uşaq Xəstəxanasının baş həkimi Rumiyyə Sultanova və xəstəxananın kollektivi Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi

ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi

ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal Gigiyena kafedrasının professoru Maqsood Qasimov və kafedra müdiri İbrahim Əhmədov Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi

ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi

ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun kollektivi institutun laboratoriya rəhbəri Zakir Seyidova, anası

ZƏHRA xanımın vəfatından kədərəndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə

Nümayəndəliyi 2018-ci ildə Abadlaşdırma xidmətlərinin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) Lot üzrə keçirilir.
1. Abadlaşdırma xidmətləri.
 Tender iştirakçılarna təklif edir ki, “Dövlət satınalmaları haqqında Qanuna uyğun olaraq tender təkliflərini imzalayıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə Balakən Şəhər İ.Ə.D.Ü. Nümayəndəliyinin tender komissiyasına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Müqavilə il ərzində yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər 180 manat məbləğində iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Balakən rayon M.Əsədov küçəsi 3 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs:
Alqayeva Mədinə Rayon qızı (telefon: 012 5-12-71)

Təşkilat: Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şəhər İ.Ə.D. üzrə Nümayəndəliyi.

Balakən YXO
H/h: AZ83AIIIB32051019446900201169
VOEN: 3800063541
“Kapital Bank”ın Balakən filiali
Kodu: 200695
VOEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BIK: ALLBAZ2X
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonara ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmiş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zamanəti istisna olmaqla) 11 may 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank zamanətinə isə möhürlənmiş ikiqat zərfdə 23 may 2018-ci il saat 18:00-a qədər Balakən Şəhər İƏD üzrə Nümayəndəliyinə (Balakən rayon M.Əsədov 3) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24 may 2018-ci il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

BİLDİRİŞ

“Respublikia” qəzetinin 7 aprel 2018-ci il tarixli sayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin dərc olunmuş tender elanında 15 aprel 2018-ci il cümləsi 15 may 2018-ci il kimi oxunmalıdır.

Tender Komissiyası.

“Neftçala Avtonəqliyyat” ASC-nin səhmdarlarının nəzərinə!

2018-ci il may ayının 25-də saat 12:00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdə duran məsələlər:

- “Neftçala Avtonəqliyyat” ASC-nin 2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələri haqqında
- Müşahidə Şurasının və sədrin seçilməsi.
- Təftiş komissiyasının hesabata və yeni heyətin seçilməsi.
- Səhmdar cəmiyyətin 2017-ci ilin yekununa görə dividendlərin bölüşdürülməsi.

Səhmdarların iştirakı vacibdir.

Ünvan: Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, 3.

“Neftçala Avtonəqliyyat” ASC.

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir: Lot 1 - Dəftərxana və təsərrüfat mallarının alış	<i>Büdcə təsnifatının Kodu 142340</i> İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.	1. <i>Tenderdə iştirak etmək üçün yazılı müraciət;</i>
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.	2. <i>Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;</i>
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Suraxanı rayonu Hövsən qəsəbəsi Elman Qasimov küçəsi-8 (Əlaqələndirici şəxs: Əsgərov Qara, telefon: 0125124108) ünvanından ala bilərlər.	3. <i>Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);</i>
Iştirak haqqı Lot 1 - 200 manat <i>Hesab: AZ82CTRE000000000000002657803</i> VÖEN: 1900958761 <i>Bank: Dövlət Xəzinədarlıq Agentliyi</i> Kodu: 210005 VÖEN: 1401555071 <i>M/H: AZ41NABZ01360100000000003944</i> <i>S.W.I.F.T. BIK-CTREAZ22</i> <i>Fond 7</i>	4. <i>Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);</i>
	5. <i>Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmiş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqandan arayış;</i>
	6. <i>İddiaçının son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;</i>
	7. <i>İddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;</i>
	8. <i>İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;</i>
	9. <i>İddiaçılar müvafiq mallar üzrə mənsə və</i>

uyğunluq sertifikatları;
 10. *Digər sənədlər: - İxtisaslaşmanı təsdiq edən sənədlər, arayışlar, tövsiyə məktubları və s.*

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).